



# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3 avqust 2018-ci il Cümə № 165 (7054) Qiyməti 60 qəpik

Xəbər

**Qusarda faciə:  
3 uşaq  
anası  
intihar  
etdi**

yazısı sah.14-də

## Gündəm

Bakıda tikintilərlə bağlı səlahiyyətlər mərkəzləşdirilir



"Dövlət komitəsi həm keyfiyyətə nəzarət, həm də tikintini istismara qəbul edəcək..."

yazısı sah.4-də

**Yol qəzaları daha çox can almağa başlayıb: nə etməli?**

yazısı sah.5-də

Erməni baş nazırın Qarabağ hiyləsi - erkən seçkilər gələn ilə qaldı

yazısı sah.11-də

Enerji qəzasından 1 ay ötdü: stansiyanın işi tam bərpa olunub

yazısı sah.3-də

Politoloq:

**"Moskva bunu İrəvana bağışlamayacaq"**

yazısı sah.9-da

Avqustda anomal istilər gözlənilir

yazısı sah.2-də

Əməkdaşımız avtomobil bazarındaki son durumdan yaxın

yazısı sah.14-də

**Avqust da gəldi, amma yaxşı qarşız hələ də tapılmır - səbəb**

yazısı sah.5-də

İdman şərhçiləri "Qarabağ" klubunun şansları haqda

yazısı sah.13-də

Rusiya Köçəryanın xilası üçün hərəkətə keçdi

yazısı sah.3-də

Azərbaycanda avtomobil lərin qeydiyyat rüsumu dəyişdi - şok qiymətlər

yazısı sah.7-də

## ABŞ-İN GİZLİ ERMƏNİSTAN PROJESİ - HƏRBİ BAZALAR ÇIXARILIR, QARABAĞ ÜÇÜN ŞANS

İrəvan Vaşingtonla Moskva əleyhinə böyük bazarlıq içində; "məxməri inqilab"ın memarı sayılan Qərb erməni əhali arasında anti-Rusiya təbliğatını gücləndirir - hədəf...



musavat.com  
Togrul İsmayıllı

yazısı sah.8-də

**İki gənc xanəndənin faciəvi hekayəsi - qəzai, yoxsa qətl...**

Dəhsətli hadisənin mübhəm məqamları var; Miryusif Mirizadəni öz dostu Novruz Hüseynovun öldürdüyü iddia olunur, ancaq...

yazısı sah.7-də



**Bu gün Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi başlayır**

yazısı sah.5-də



**Hadi Rəcəbli:**  
**"Bu qədər vici dənsizliq olmaz..."**

yazısı sah.6-da



**Akif Çovdarovun ailəsi mülklərini geri tələb edir**

yazısı sah.3-də



## İtaliya hökumətində TAP-a görə mübahisələr

**ABS** prezidenti Donald Tramp İtaliya hökümdən TAP layihəsinin başa çatdırılmasını isteyib. Virtualaz.org xəbər verir ki, bu barədə Ağ Evin saytında Trampla İtaliyanın baş naziri Cüzeppé Conte arasında Vaşinqtonda keçirilmiş danışqlara dair dərc edilmiş məlumatda göstərilir.

Trans Adriatik qaz boru kəməri (TAP) İtaliyanın baş naziri Cüzeppé Kontenin Ağ Eve safəri zamanı ABŞ prezidenti Donald Trampla müzakire olunub. "Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirdə, ümidi varam ki, cənab baş nazir, siz bu boru xəttini başa çatdırıbiləcəksiniz", - Donald Tramp İtaliya baş nazirine xitabən deyib.

İtaliyanın "La Stampa" qəzetinin məlumatına görə, TAP boru kəməri İtaliya hökumətinin üzvləri arasında da fikir aylığı yaradıb.

"Luigi nə edir? Hər kəs gəlib məndən TAP haqqında soruşur. Guya ki, bununla mən məşğulam. Hələ də qərar verən və bunlardan məsul olan nazır odur", - İtaliyanın Puglia bölgəsinin meri Mişel Emiliano baş nazırın müavini və iqtisadi inkişaf naziri Luici Di Mayo haqqında deyib.

Demokrat Partiyasının nümayəndəsi və sabiq milət vəkili Alessandro Di Battista da iqtisadi inkişaf nazirini qayıtbır. O deyib ki, nazır Luici "TAP heç vaxt tamamlanmayacaq", "Beş Ulduz" Hərəkatı hökumətdə təmsil olunarsa, bu layihə "iki həftəyə dayandırılacaq" kimi dediyi sözlərinə emel etməyib.

Qəzet yazarı ki, bu iddialar iqtisadi inkişaf naziri tərəfindən tipik secki kampaniyası vədi kimi qəbul edilir. Luici Di Maio hakimiyətdə təmsil olunduqdan sonra deyib ki, TAP sadə bir səbəblə dayandırılmamalıdır, imzalanmış qərarlar var və layihə tam olaraq davam edir.

"Beş Ulduz" Hərəkatı İtaliya hökumətində əsas qruplarından biridir və hazırda rəhbəri 31 yaşlı Luici Di Mayodur. Bu partiya hakimiyətə gəlmədən əlan edib ki, hakimiyətə gələcəkləri təqdirdə TAP layihəsinə dayandıracaqlar və daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verəcəklər. Buna baxmayaraq, "Forbes" yazarı ki, partiya Avropa Parlamentində bərpa olunan enerji mənbələri haqqında qanun layihəsinin əksine səs verən qrupda təmsil olunur.

## Hövsandakı Quşçuluq kompleksinin direktoru cərimələndi

**E**kologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" inə Suraxani rayonunun Hövşən kəndinin ərazisində fealiyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan keşkin qaz qoxusunun gələməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitoring və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentlərinin mütxəssisləri həmin ünvanda monitoring və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin əraziyin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə, nümunələrdə etil-benzolun sanitər normadan 5,4 dəfə çox olduğu müəyyən edilib. Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnilib.

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!


Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# Avqustda anomal istilər gözlənilir - rəsmi

**A**vqustda da kəskin isti günlerin olması proqnozlaşdırılır. Bunu "Report" açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdürü Umayra Tağıyeva deyib.

O bildirib ki, ölkə ərazisində avqust aynın birinci ongününlündə havanın temperaturu çox illik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongününlündə havanın temperaturu bir qədər yüksək olsa da, keşkin istilər gözlenilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal külüyə üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan



verməyəcək. Hava şəraitini hamı üçün, xüsusən de meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra yüksək olsa da, keşkin istilər gözlenilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal külüyə üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan

**U.Tağıyevannın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturun yüksəlməsi proqnozlaşdırılır:**

"Yəni havanın temperaturun normadan xeyli yüksək olduğu günlər, keşkin istilər müşahidə oluna bilər. Avqust aynının ikinci və üçüncü ongününlündə bəzi günlərdə anomali istilərin olması proqnozlaşdırılır".



## Dələduzluqda ittiham olunan vəkile hökm oxundu

**B**əki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Vəkillər Kollegiyasının təzvii Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı. Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxundub. Məhkəmənin hökmü ilə L.Ağayev 2 il 3 ay müddətinə azadlıqlandan məhrum edilib.

İttihama görə, L.Ağayev hərəkətindən əlavə Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edib. M.Süleymanov hayat yoldaşının cəzasının yüngüldəşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq eməkdaşı Tahir Şəbiyev 31 min manat pul verib. Məlum olub ki, M.Süleymanov 31 min manatın 17 min manatını L.Ağayevə verib. L.Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.

Katırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əmlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində axtarsız elan olunub.

S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqlandan məhrum edilib. T.Şəbiyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şartlı cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb T.Şəbiyevin S.Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.



## Bakıda bu gün dəyişkən hava olacaq

**A**zərbaycanda bu gün üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən musavat.com-a verilən məlumatə görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yaqmursuz keçəcəyi gözlənilir. Şimal-qərb külüyə əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron əməkliklərində avqustun 3-də şimal əməkliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqlıba) dəniz suyunun temperaturu 26-27, cənub əməkliklərində (Türkən, Hövşən, Sahil, Şix) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb külüyə əsəcək, arabir güclənəcək. Bunu əlaqədar əməkliklərə üz tutanın ehtiyatlı olması tövsiyə edilir. Azərbaycanın rayonlarında həm də hava şəraitinin əsasən yaqmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşek çaxacağı, yağış yağacı ehtimalı var.

## Tovuz sakini iynədən şoka düşdü

**T**ovuz rayonunda yerli sakin soyuqdaymaya görə vurulan iynədən sonra şoka düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, Qovlar şəhər sakini, 45 yaşlı Asif Babakıçı oğlu özüne soyuqdayma üçün iynə vurdurub. Bu zaman anidən vəziyyəti ağırlaşaraq şoka düşüb. Şəxs xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, o, iynə vasitəsilə vurdurduğunu dərməndən əvvəller də istifadə edib.

Faktla bağlı araştırma aparılır.

**Bərdədə ticarət mərkəzində administrator biçaqlandı - qızı görə**

**B**ərdə rayonunda biçaqlanma hadisi baş verib. "Trend" in məlumatına görə, hadiso Bərdə şəhər ticarət mərkəzində baş verib. Ticarət mərkəzinin içərisində fealiyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyen Məmmədova Yegane Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəlli dildi. Bərdə şəhər sakini Həsənov Əlfət Rafiq oğlu oxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəlli dildi. Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib. Nəticədə R.Mamedov üzərində gəzdirdiyi biçaqla Ü.Həsənovun bədəninin müxtəlif nahiyyələrinin 4 biçaq zərbəsi vurub. Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılırla qəməliyyat olunub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlıqla ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Hadisəni tərətməkde şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.

## Qonşusunu döyüb öldürənin şikayəti rədd edildi

**Q**onşusunu döyüb öldürənin şikayəti rədd edildi. Rənnən şəxs alındığı cəzadan narazı qalıb. Musavat.com xəbər verir ki, qətl tərətməkde təqsirləndirilən Şöhrət Qədimov alındığı cəzadan apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən, Ş.Məmmədovun cəzənin yüngülləşdirilməsi barədə şikayəti rədd edilib, hökm dəyişdirilmədən qüvvəde saxlanılıb.

Katrıldaq ki, Ş.Qədimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqlandan məhrum edilib. Hadisə öten il Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

Quşçuluq sovxoza yaşıyan 30 yaşlı Qədimov Şöhrət Zülfəni oğlu qonşusu Seydə Məmmədov döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dayışib. Hüquq-mühafizə orqanları eməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlıqla ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.

□ İ.MURADOV  
Musavat.com

**M**ingəcəvir İstilik Elektrik Stansiyasında baş verən və bütün ölkəni zülmətə qərə edən qəzadan bir ay ötdü. Bu müddət ərzində prezidentin formanı ilə yaradılmış Dövlət Komissiyası enerji sistemindəki vəziyyəti araşdıraraq öz təkliflərini hazırlayıb.

Energetika Nazirliyindən "Yeni Müsavat" a verilən məlumatə görə, komissiya Rusiya və Almaniyadan mütxəssislər cəlb edərək enerji istehsalı obyektlərində vəziyyəti qiymətləndirib: "Bütün elektrik stansiyalarının vəziyyəti yoxlanıb. Texirəsalınmaz, qısa və ortamüddəti tədbirlər müəyyənləşdirilib. Onların əsasında xüsusi tədbirlər planı hazırlanıb, hansı işlərin görüleceyi müəyyənləşdirilib. Yaxın vaxtlarda tədbirlər planı və qiymətləndirmənin ilkin nəticələri prezidentə təqdim olunacaq. Cənab prezidentin qərarından sonra elektrik stansiyalarının gücünün bərpa olunması, optimallaşdırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlər başlanacaq".

**Nazirlikdən bildirildiyinə görə, komissiyanın araşdırımları davam edir:** "Generasiya gücünün optimallaşdırılması və bərpası üzrə xüsusi program hazırlanacaq. Bundan əlavə, enerji sistemi üzrə hərtərəfli audit aparılması nəzərdə tutulur. Nəzərdə tutulan tədbirlər həyata keçiriləndən sonra enerji təchizatı sisteminde vəziyyətin çox ciddi şəkildə dəyişəcəyinə inanırıq".

**"Azərenerji" ASC-dən aldığımız məlumatə görə, qəzənin nəticələri tezliklə aradan qaldırılıb, Mingəcəvir İES-in fəaliyyəti tam bərpa olunub:** "Qəzadan sonrak ilk günlərdən etibarən Mingəcəvir İstilik Elektrik Stansiyasında istehsal tam gücü ilə bərpa olunub. Ha-

# Enerji qəzasından 1 ay ötdü - stansiyanın işi tam bərpa olunub

Dövlət Komissiyası tədbirlər planı hazırlayıb; enerji sistemi üzrə hərtərəfli audit aparılması nəzərdə tutulur



zirdə stansiyanın 7 blokunda istehsal davam edir. Qəza, bildiğiniz kimi, yarımtansiyada baş vermişdi, istehsal bloklarına heç bir zərər dəyməmişdi".

Onu da qeyd edək ki, qəza nəticəsində ölkə iqtisadiyyatına külli miqdarda zərər dəyib. Belə ki, hadisə nəticəsində SOCAR-in qurudaki yataqlarında, Qaz İxrac İdarəsinin Kompresor stansiyalarında, Neft Emalı Zavodu, "Azerikimya" İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamen dayanıb. Hadisə ilə əlaqədar SOCAR-in neft və qazçı-xarma idarələrində, birgə mü-

əssisələrde nəzərdə tutulan dan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasıl edilib.

Elektrik kəsilməsindən zərər çəken sahələr arasında su təchizatı sistemi, kanalizasiya qurğuları da var. Bu qurğuların fəaliyyətini ve su təchizatını qəzadan 4-5 gün sonra ancaq bərpa etmək mümkün olub. Bakı Metropoliteni saatlarla fəaliyyətsiz qalıb, yüz minlərlə sərnişin daşınmayıb. Bakı Nəqliyyat Agentliyinə, özəl şirkətlərə sisteminin idarə olunmasını təkmilləşdirəcək, belə böyük qəzalar bir daha qeydə alınmaya caq.

H.Əliyev adına Beynəlxalq

Hava Limanının fəaliyyətində də problemlər yaranıb. Bundan əlavə, dəmiryol nəqliyyatının hərəkətində fasilələr yaranıb - həm sərnişin, həm de yükdaşlımlarda.

Dövlət müəssisələri ilə yaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemlərin işləməməsi mehsulların xarab olmasına getirib çıxırb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərəre salıb.

Elektrikin olmaması mobil rabitə şirkətlərinin fəaliyyətində də problemlər səbəb olub. Bir sıra Braziliyada müşəşirilərə xidmət göstərmək mümkün olmayıb.

Bələliklə, bütün ölkəni qarənliq qərə edən qəza həm də iqtisadiyyatın zərərlə üzərələşməsinə getirib çıxırb. Ümid edirik ki, dövlət komissiyasının hazırladığı təkliflər enerji təchizatı sisteminin idarə olunmasını təkmilləşdirəcək, belə böyük qəzalar bir daha qeydə alınmaya caq.

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

həddini aşma və ya hakimiyət-dən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsiri bilinərək 12 il müddətində azadlıqdan məhrum olunub. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.


Bundan başqa, hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq reisi, general-major Akif Çovdarovun oğlu, qızları və heyat yoldaşı Ali Məhkəməyə müraciət ediblər. Həbsdəki general-majorun oğlu Ruslan Çovdarov, qızları Aidiə Qasimova, Gündəm Əmircanova və yoldaşı İbadət Çovdarova kasası şəkayəti veriblər. Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyirlər. Onların şəkayətləri Ali Məhkəmonin həkim İñqilab Nəsirovun icraatına verilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidiə Qasimova, Gündəm Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şəkayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasası şəkayətləri temin edilməyib. Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədriyili ilə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümü-

nə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda töredildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda etmək məqsədilə töredildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə töredildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahi, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə edilməklə eməliyyat-axtarış fealiyyəti haqqında qanunverciyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvet alma qabaqcılardan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda əmlak əldə etmək məqsədilə töredildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyətdən sui-istifadə etmə, hakimiyət

qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə edilməklə eməliyyat-axtarış fealiyyəti haqqında qanunverciyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvet alma qabaqcılardan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda əmlak əldə etmək məqsədilə töredildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyətdən sui-istifadə etmə, hakimiyət

□ **E.HÜSEYNOV,**  
"Yeni Müsavat"



## Rusiya Köçəryanın xilası üçün hərəkətə keçdi

**Nəzakət Məmmədova:**

"Ermənistən böyük güc mərkəzlərinin savaş poliqonuna dönüb"

**Əhəd Məmmədli:** "Rusiya cəzalandırmağı çox gözəl bacarır"

**R**usiya Ermənistən həbs edilən sabiq prezidenti Robert Köçəryanın azad edilməsi üçün hərəkətə keçib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılmasına verdiyi reaksiyannı ardına Köçəryanın həbsinə bildirdiyi münasibət dəha çox diqqət çekir.

**Beynəlxalq əlaqələr üzrə ekspert Nəzakət Məmmədova** hesab edir ki, Paşinyanla Rusiya arasında güzil kartlar açılmağa başlayıb: "Lavrovun bayanatından belə məlum olur ki, Paşinyan hakimiyətə gələndə Rusiya onun adamlarına toxunmamaq, onları təqib etmək vədi verib. Lakin bu gün onları yerinə yetirmədiy üçün Rusiya rəhbərliyini qəzəbləndirib və onlar belə bir bəyanat səslenəndirməli olublar. Paşinyan sözə də olsa, Rusiyaya sadıq kimi görünməyə çalışırı. Lakin son günlərdə Putinin Ermənistanda ən etibar etdiyi şəxs olan Köçəryanın, general Xaçaturovun həbsi artıq Rusiya meydən oxumaq idi. Təbii ki, bu qarşılıkları Paşinyan özü vermır. Ermənistanda onun "xaç atası" Ter-Petrosyandır. Rəsmi olaraq 2008-ci ilde baş veren hadisələrin haqq-hesabı çürüdürlər. Həmin vaxt mehz Köçəryan Rusiyanın göstərişi ilə hakimiyətin Sərkisyana ötürülməsinə nail olmaqla, Ter-Petrosyanın, deməli, Qərbin Ermənistana yolunu bağlamışdı. İndi isə eks proseslər baş verir. Sirr deyil ki, hem Köçəryan, hem də Sərkisyanyan Qarabağda vuruşmuş bir sıra quldur erməni komandirləri kimi Rusiya Baş Keşfiyyat İdarəsinin agentləri olublar. Bu gün Ermənistanda baş verənlər həm ABŞ Mərkəzi Keşfiyyat İdarəsi ilə Pentagonun Rusiya Baş Keşfiyyat İdarəsinə qarşı soyuq müharibə dövründə olduğu kimi növbəti nüfuz savaşıdır. Hazırda Ermənistanda cərəyan edən prosesləri rusiyənəmli güvvələrin cəzalandırılması, eyni zamanda zərərsizləşdirilməsi kimi də qiymətləndirə bilərik. Ölkə böyük güc mərkəzlərinin savaş poliqonuna dönüb. Ermənistanda nüfuz uğrunda savaşın əsas mərhələləri hələ irəlidədir. Ermənistanda Rusiyanın herbi bazası, güclü keşfiyyat şəbəkəsi, kriminal şəbəkəsi, maliyyə imkanları olan adamları var. Rusiya istədiyi an prosesləri öz xeyriye dəyişə bilər. Ermənistanda baş üzərində dolan qara buludlardan narahat olan Paşinyan prosesləri təzələşdirməye çalışaraq status kvonu öz xeyriye dəyişməye çalışır. Lakin onun buna nail olacağı çətin məsələdir. Bu qənaətə gəlmək olar ki, bu ilin sonuna dek Ermənistanda çox ciddi daxili çəsirdümlərinə baş verəcəyi gözlənilir".

**Politoloq Əhəd Məmmədli Rusiyanın Ermənistandan Serj Sərkisyanyan hakimiyəti vaxtından narazı olduğunu vurğuladı:** "İkinci Dünya savaşında erməni legionunun komandiri olan Njedidin heykəlinin İrvanda qoyulması, Ermənistanda artan antirus meylleri, Sərkisyanyan Brüsselle müqavilələri bu narazılığı yaratdı. Paşinyan hakimiyətə gəldikdən sonra işe veziyət gözlənildiyi kimi, daha da gərginləşdi. Rusiyanın Ermənistanda bir nömrəli adamı həbs edildi. Ermənilərin Kremlədə ən yaxın adamı olan Lavrovun vasitəsilə İrvana mesaj verdilər. Ermənistanda mesajı qulaqardı etsə, mesajların davamında ceza da gələ bilər. Rusiya da cəzalandırmağı çox gözəl bacarır. Necə deyərlər, Paşinyan yavaşlaşdırılmışdır. Amma ona hakimiyətə gəlməyə dəstək verənlər Paşinyanı yavaşlaşdırmaq üçün baş nazir seçdirmeyiblər. Onun arxasında Qərbdə meskunlaşan erməni lobbisi durur. Paşinyan da erməni lobbisinin, Qərbin istəklərini nəzəre almaya bilmez. Belə bir qapalı dairədir. Ermənistəni bu bağlı dairəyə inqilab saldı. Bu bağlı dairədən yegane çıxış yolu Rusiyaya tərəf qayıtmaqdır. Rusiyaya tərəf qayıtmaq işe inqilabın bütün mənasını itirəcək. Inqilab mehz Ermənistəndən Rusiyadan qopardırılmasına hesablanmış addım idi. Bu şəkildə davamıyyət nəinki Paşinyanın hakimiyəti, bütövlükdə Ermənistəndən zərəbə vura bilər. Paşinyan ilk növbədə onu dəstəkləyən erməni xalqına, ona hakimiyətə gəlməyə kömək edən erməni lobbisine və bu erməni lobbisinin arxasında duran Qərb dairələrinə arxalanır. Xalq qeyri-sabit məfhəmdür. Bu gün sənənlədir, sabah sənə qarşıdır. Erməni xalqı inqilabdan olan gözləntiləri almasa, Paşinyanın dəstəyini çəkecek. Qərb istənilən halda, Ermənistəndən Rusiyadan qoruya bilməyecək. Çünkü bu naşıqları yoxdur. Qərb bir halda Paşinyanı Rusiyadan qoruya bilər, o da xalq sona qəder Paşinyanı dəstəkləsə. Bu dəstək de onun Azərbaycan torpaqlarının azad edilməsi prosesini başlatması ilə mümkündür. Bir sözlə, Paşinyan bu cür davam etsə, ölkəsini çətin günlər gözləyir".

□ **Cavanşir ABBASLI,**  
"Yeni Müsavat"

Sabiq generalın yaxınları Ali Məhkəməyə üz tutub



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq reisi, general-major Akif Çovdarovun oğlu, qızları və heyat yoldaşı Ali Məhkəməyə müraciət ediblər. Həbsdəki general-majorun oğlu Ruslan Çovdarov, qızları Aidiə Qasimova, Gündəm Əmircanova və yoldaşı İbadət Çovdarova kasası şəkayəti veriblər. Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyirlər. Onların şəkayətləri Ali Məhkəmonin həkim İñqilab Nəsirovun icraatına verilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidiə Qasimova, Gündəm Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şəkayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasası şəkayətləri temin edilməyib. Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədriyili ilə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümü-

## "Subsidiya siyaseti fermerlərin xərclərini azaldıb gəlirlərini artıracaq"

**Ekspert:** "Digər məsələ istehsalın düzgün planlaşdırılması ilə bağlıdır"

**K**ənd təsərrüfatı məhsullarının istehsalçılarına əkində istifadə olunan yanacaq və motor yağılarına, bugda və çəltik əkininə görə 26 399 889,30 manat, yaşı baramaya görə 2 490502,35 manat subsidiya ödəniləcək. Bu məqsədə ümumilikdə fermerlərə dövlət tərəfindən 28,890 mln. manat subsidiya veriləcək.



**İqtisad elmləri doktoru Müslüm İbrahimov** mövzu ilə bağlı "Yeni Müsavat" a danişib. O bildirib ki, kənd təsərrüfatına subsidiyaların verilməsi qəbul olunmuş bir mexanizmdir: "Əsas məsələ odur ki, subsidiyaların tətbiqi nəticəsində hansı nəticələr əldə olunacaq. Təbii ki, ilk növbədə subsidiyalar ona görə verilir ki, müəyyən müddətdən sonra kənd təsərrüfatı sahəsi daha rentabelli, gəlirlər sahəyə çevriləcək və gələcəkdə bu sahə artıq vergi ödəyicisi olacaq."

Subsidiyaların verilməsində əsas məqsəd odur ki, realda bazara çıxılan fermer məhsulları bazar qiymət cədvəlinə, əhalinin alıcılıq qabiliyyətinə uyğun olsun, eyni zamanda fermerlər bundan gelir əldə etsin, çəkilən xərclər azalsın. İstənilən nəticə əldə olunmasa, subsidiyalar məsələsinə yenidən baxmaq, planlaşdırmaq lazımdır. Ona görə ki, subsidiyalar bir neçə istiqamətdə təsir göstərir - həm fermerlərin xərclərinin aşağı enməsi, həm də avtomatik olaraq gelirlərin artırılması. Gelirlərin artması o deməkdir ki, gələcəkdə fermerlər subsidiyalardan istifadə edib, öz gelirlərinin hesabına istehsalına davam edə biləcək.

Subsidiya siyaseti çox çevik siyasetdir. İnkişaf etmiş ölkələrdə onun müxtəlif metodları var. Düşünürəm ki, subsidiyaların təsdiq olunması müəyyən bir planlaşdırılmaya uyğun olmalıdır. Yəni konkret olaraq dövlətin aqrar siyasetinə əsaslanıb subsidiyalar müəyyən istiqamətdə təsdiq olunmalıdır. Bu gün bizim məqsədimiz odur ki, fermer təsərrüfatları daha da gəlirlər olsun. Bu, əsas xərclərin aşağı enmesi deməkdir. Bu yönədilmiş işlər, analizlər aparmaq lazımdır. Hər bir fermer təsərrüfatının özünün xüsusi fərqlilikləri var. Bu da təsərrüfatın olduğu yerdə, şəraitə görə dəyişir. Yəni bu cür faktorlar var ki, sadəcə, bura yanacaqdən səhəbat açılmır, səhəbat burada dolayısı xərclərdən gedir.

Yəni bir sözə, bu çox geniş sahədir".

**Ekspert kənd təsərrüfatının hazırlığı durumunu da şərh edib:** "Son illər kənd təsərrüfatına dövlət tərəfindən çox böyük diqqət göstərilir. Bu sahədə çox böyük irəliliyiş var. İlk növbədə demək lazımdır ki, əsas məhsul istehsalının artımı müşahidə olundu. İstehsalın artımı ilə bağlı belə bir problem ortaya çıxdı ki, artıq istehsalın emalına da diqqət etmək lazımdır. Bu sahədə biz də demək olar ki, böyük bir netice əldə etdik. Lakin digər məsələ istehsalın düzgün planlaşdırılması ilə bağlıdır. Əsas məsələ odu ki, fermerləri bu sahədə maarifləndirmək lazımdır, planlaşdırılmalıdır ki, hansı məhsula tələbat var. Həm istehsala, həm də kənd təsərrüfatı bazarına müəyyən dərəcədə təsireddi amillər müəyyənləşdirilməlidir. Burada həm kənd təsərrüfatının kreditləşdirilməsi, siğortalanması, subsidiyalasması və digər iqtisadi mexanizmlər bir-biri ilə bağlı, kompleksli şəkildə tətbiq olunmalıdır".

Onu da əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyi açıqlama verərək bildirib ki, nazirliyin rayon və şəhər idarələri leğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıcak ki, onun da sayasında fermerlərin problemləri öyrəniləcək, subsidiyaların verilməsində şəffaflıq təmin olunacaq. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təmənnatı şöbəsinin müdürü Anar Hüseynov bu haqda qeyd edib:

"Bu şuralar fermerlər və fermer assosiasiyalarının təmsilcilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, icimai nezareti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflıq təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək".

□ Xəlidi GƏRAY,  
"Yeni Müsavat"

**B**əki şəhərindəki tikintilərə icazələrin verilməsi səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) almaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

masi zərurəti də nezəre alınmaq) a həmin Məcəlləyə əlavə edilmişini (layihesinin ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə - həmin Məcəllənin 75.4-1-ci maddəsinə göstərilən müddət çərvəvinin

aparılan tikintilər heç bir meyara siğmir, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına".

Çıxış zamanı prezident həmçinin qeyd edib ki, qanunsuz tikintilərə şərait yaranan dövlət məmurları çox ciddi cəzalandırıla-

rib çıxaracaq.

Qeyd edək ki, tikintiye başla- maqla bağlı mövcud problemlər Azərbaycanın bir sıra nüfuzlu hesabatlarda mövqeyinə mənfi təsir edirdi. Belə ki, Dünya Bankının "Doing Business 2018: İş

# Bakıda tikintilərlə bağlı səlahiyyətlər mərkəzləşdirilir

**Ekspert:** "Dövlət komitəsi həm keyfiyyətə nəzarət, həm də tikintini istismara qəbul edəcək..."

Ölkə prezidentinin avqustun 1-də imzaladığı fermanla BŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi bütünlükə dövlət komitəsinin tabeliyinə keçir.

"Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tedbirlər haqqında" fermana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisine və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisine və istismarına icazələrin Nazirlər Kabinetinə və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hal-hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heyata keçirir.

Sənəddə qeyd olunur ki, son illərdə ölkəmizdə şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır, şəhərsalmanın nizamlı inkişafının və torpaqlardan icimaiyyatın rifahına uyğun olaraq ədalətli istifadənin təmin edilməsinə, insan üçün əlverişli və sağlam ətraf mühitin yaradılmasına yönəlmış sistemli və kompleks tedbirler həyata keçirilir: "Əhalinin rifahının yüksəlməsi iqtisadiyyatın digər sahələri kimi, tikinti fəaliyyətinin də sürətli inkişafına rəvac vermişdir ki, bu da öz növbədən şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında müəyyən yeni çağırışlar və hədəflər formalasdırıv və onun təkmilləşdirilməsi istiqamətində əlavə tedbirler görülməsini labüb edir".

Fermanla Nazirlər Kabinetinə tikintiye icazə verilməsi üçün müraciət baxılarkən yalnız tikinti layihesinin şəhərsalma sənədliyinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitikdə, tikintiye icazə verilməsinin mümkünlüyü nümunə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalasdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalarla və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmışının əsas şərtlərinə) uyğunluğunu yoxlanıdından sonra tikintiye icazə icratı çərçivəsində həmin layihənin göstərili məcəlləyə uyğun olaraq rəy bildirilmesi üçün tikintiye icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunur. İcraiyyət qurumalarla, texniki şərtlərin verilməsi üçün müvafiq qurumlara və həmin məcəllədə nəzerət tutulmuş hallarda ekspertizadan keçirilmesi üçün ekspertiza müəssisəsinə göndərilməsini, habelə tikinti layihesinin şəhərsalma sənədlərinə uyğun olmadığı halların tikintiye icazə verilməsindən imtiyazın əsas olduğunu müəyyən edən normaların (mümkün sui-isifikasiye edən amillərinin aradan qaldırıl-

də) nəzerəde tutan qanun layihəsinə iki ay müddətində hazırlanıb prezidentə təqdim etmək tapşırılır.

Qeyd edək ki, BŞİH-in saytında qeyd olunan məlumatə görə, Nazirlər Kabinetinin sərəncamına əsasən Memarlıq və tikinti üzrə şöbə 1969-cu ildən Memarlıq və Şəhərsalma Baş İdarəsi kimliyi tərəfindən verildiyi hal-hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heyata keçirir. İdarenin yeni çərçivələrə təsir göstərir. İdarenin yanında Bakı şəhər Reklam və İnformasiya İdarəesi və Şəhər ərazi-sinikin tikinti-planlaşdırma idarələri de var. Məlumatda qeyd olunur: "Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, şəhərin və şəhərətrafı zonanın baş planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəyən və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və emek şəraitiin dənə və əlverişli şərtlərin təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasına təmİN edir. Memarlıq və Şəhərsalma Baş İdarəsi abidələrin mühafizəsi, bərpası və sonrakı istifadə olunması işlərin istiqamətləndirir və onlara nəzarət edir. İdare tikinti, yenidənqurma, bərpə, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirme və tikinti normalarının təkmilləşdirilmesi üzrə təkliflər tərtib edir".

Xatırlaqla ki, paytaxt ərazi-sində tikintilərin aparılması və ziyyəti ölkə başçısı tərəfindən ciddi təmənnatı təqdim etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasına təmİN olub. Prezident İlham Əliyev Nazirər Kabinetinin 2 ilin birinci yarısının sosial-iqtisadi işlərinə həsr olunmuş üçün ekspertizadan keçirilən çərçivəsində qeyd etmişdir ki, paytaxtda "bir çox hallarda


caq: "Mən deyirəm, bunu hamı bilsin. Çünkü bir çox hallarda bu işləri bir-birinin üstüne atırlar. Şəhər icra hakimiyyəti belədiyyələrin üstüne, belədiyyələr şəhər icra hakimiyyətinin üstüne. Amma faktiki olaraq belədiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilmez. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə de bina tikilməməlidir. Kim bunu edəcəkse, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünkü biz bu qədər səy göstəririk".

Dövlət başçısının dediyinə görə, Bakı şəhərində elə yerlər var ki, utanc getirir: "Binalar heç bir qaydaya riyət olunmadan bir-birinin yanında, icimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikiləsinə kim icazə verir?!

Yerli icra orqanları. Bu icazəni təmənnasızlıq verir! Elbəttə ki, yox.

Göründüyü kimi, prezident tikinti ilə bağlı prosedurların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olacaq: "Komitədəki Mənzil İnşaatı Dövlət Agentliyindən gələnlərdir. Onlar Yeni Yasamalda standartlara uyğun şəhərciliklər. Əminəm ki, bu yüksək standartları onlar komitədəki işlərində də tətbiq edəcəklər. Bundan eləvə, tikintiye icazələrin verilməsi məsələsində də komitenin qanunvericiliyin teleb-lərinə əməl edəcəyini düşünüyəm".

□ Dünya SAKIT,  
"Yeni Müsavat"



**H**ər il yay aylarında olduğu kimi, bu il də yol qəzaları ilə bağlı çoxsaylı xəbərlər alırıq. Hadisələrin yüksək sürət, sürücülerin qaydalara məhəl qoymama səbəbindən baş verir.

Ümumilikdə isə Daxili İşlər Nazirliyinin yaydığı məlumat görə, bu ilin iyul ayında respublikanın avtomobil yollarında 133 yol-nəqliyyat hadisəsi baş verib. Baş veren bu qəzalar nəticəsində 68 nəfər ölüb, 248 nəfər xəsarət alıb. Bu ilin iyun ayında isə respublikanın avtomobil yollarında 116 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 63 nəfər ölüb, 207 nəfər isə xəsarət alıb.

Statistikaya görə, ötən ilk 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri əsasən günün günorta və axşam saatlarında, daha dəqiq desək, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Həmin aylarda Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

"Yeni Müsavat" a danişan nəqliyyat üzrə ekspert Əşrəf Hüseynov bildirdi ki, yollarda qabaqlayıcı tədbirlər və digər bu kimi işlər hər zaman görülməlidir: "Nə qədər ki, nəqliyyat və yollarda hərəkət var, heç zaman yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərdə fasile ola bil-məz. Həmin tədbirlər görülen zaman müasirləşmə də aparılmalı, nəqliyyat parkının inkişaf tempinə uyğun olaraq işlər görülməlidir. Nəqliyyat parkının sayı da bu məsələdə nəzərə alınmalıdır. Azərbaycanda avtomobilərin sayı 5-6 il bundan önce çox sürətlə artırdı. İndi isə bir qədər bu tempdə azalma var. Ancaq bütün bunlara baxmayaraq, yol hərəkətində iştirak edənlərin

# Yol qəzaları daha çox can almağa başlayıb: nə etməli?

**Nəqliyyat eksperti:** "Əsas problem odur ki, yaşayış məntəqələrində və ya onlara yaxın ərazilərdə gecə vaxtı süni işıqlandırma yoxdur..."



sayına uyğun da işlər görülməlidir. Bu amillər nəzərə alınmaqla yol hərəkəti təhlükəsizliyi ilə bağlı, qəzaları önleyən işlər aparılmalıdır. Bu işlər sırasında ilk növbədə yol hərəkəti iştirakçılarnı maarifləndirmək lazımdır. Onlar arasında sürücülər, piyadalar, velosipedçilər və sairə yer alır. Onların daha məsuliyyətli davranışmasına yönələn işlər görülməlidir. İkinci problem odur ki, itkilər azalsın. Bu tədbirlər görülen zaman heç bir halda dayanma, geriləmə, yay, qış amili və digər məsələlər nəzərə alınmalı deyil. Temp eyni qaydada saxlanmalıdır".

Ə.Hüseynov yollarımızda

qəzaya yol açan əsas problemlər barədə də danişdi: "Bu gün yollarda əsas problem odur ki, yaşayış məntəqələrində və ya buna yaxın ərazilərdə gecə vaxtı süni işıqlandırma yoxdur. Artıq dünyada bu, əsas məsələ kimi nəzərə alınır. Məsələn, dünyanın hər yerində Bakı-Şamaxı, Bakı-Quba, İsmayılli-Qəbələ, cənubdan Astaraya qədər olan yollara bənzər avtomobil yolu tam şəkildə işıqlandırılır. Gecə vaxtı süni işıq olmayan zaman belə yollarda hərəkət etmək çox çətindir. Xüsusilə de yaşayış məntəqələrinin küçələrində bu, nezərə alınmalıdır. İkinci problem odur ki, bəzi yerlərdə yol nişanları çatışır. Bu səbəbdən də sürücülər qarşılıqlı münasibətlərdə səhəvə yol verirlər. Qəza şəraitini qıymətləndirmədə də bu səbəbdən səhəv edirlər. Eyni zamanda bəzi yollarımızda yol örtüyüdə də problemlər mövcuddur. Məsələn, Bakı-Quba-Rusiya yolu, Ələt-Astara yolunun eksər hissəsi bərabər vəziyyətdədir. Hazırda yollarımızda olan əsas problemlər bunlardır".

□ Əli RƏİS,  
"Yeni Müsavat"

# Avqust da gəldi, amma yaxşı qarpız tapılmır - səbəb

Bu il zəhərlənmə faktı olmayıb, ancaq...; Eyyub Hüseynov:  
"Azərbaycan bazarında satılan qarpızlar qədim qarpız növü deyil..."

**M**əvsümü yetişmədən artıq bazarlarda, yol kənarlarında qarpız və yemiş satılması faktıdır. Ancaq alicisi kifayət qəddərdir. Edilən rəsmi xəbərdarlığın görə, tərkibində gübrənin çox olduğunu görə organizma vərə biləcəyi zərər nəzərə alınaraq, əhaliyə hələ ki bu məhsullardan uzaq durmaq məsləhət görültüb.

Qida Təhlükəsizliyi Agentliyi də tövsiyə edib ki, təbii yetişmiş mehsul eldə etmək istəyirikse, qarpız öz mövsümündə - yəni iyul ayının sonundan sentyabrın əvvəline kimi ələlxüsüs avqust ayında istehlak edilməlidir.

Budur, avqust ayı da özünü yetirdi. Amma hələ də bazarlarda satılan qarpızın bir kilogramının tərkibində nitratın miqdari 60 milliogramdan çoxdur.

**Azad İstehlakçılar Birliyinin** sədri Eyyub Hüseynov "Yeni Müsavat" a bildirdi ki, hazırlıda qarpızların və yemişlərin yetişdirilməsində külli miqdarda nitratlardan istifadə olunur: "Nitratlar insanı tədricinə zəhərləyən kimyəvi maddələrdir. Normalara görə, bir kilogram qarpızın tərkibində 60 milliogramdan çox nitrat olmamalı-



dır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrat qəbul etsa, zəhərlənər. Monitoring zamanı qarpızların tərkibində nitratların miqdarı nəinki 60, 200-250 milli qram çıxır. Həmin qarpızlardan bir adam bir kilo yəsə, zəhərlənər".

Maraqlıdır, qarpız mövsümü başlayandan bəri ölkə ərazisindən neçə nəfər zəhərlənib? Səhiyyə Nazirliyinin 1 sayılı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maksudov bildirir ki, bu günə qədər qarpızdan zəhərlənmə diaqnozu ilə kimse müraciət etməyib. Baş toksikologun sözlərinə görə, müraciət

edənlər, sadəcə, məsləhət alıblar: "Zəhərlənmə faktı aşkarlanmayıb".

**Eyyub Hüseynov isə bildirir ki, bu aylarda zəhərləmələrin eksər hissəsi qarpız-yemişlərdən olur:** "20 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğulam. Bir dəfə də görməmişəm ki, Azərbaycan həkim, o cümlədən Azər Maksudov xəstəyə sənəd versin ki, bu nədən zəhərlənib. Malın adı yazılmır. Azərbaycan həkimləri malın adını ortalığa çıxartmağa ya qadir deyil, ya da cəsərətləri çatmir. Zəhərlənmə özünü 10 saat sonra bürüzə verə bilər. Biz-

dəki aparat göstərir ki, qarpızların tərkibində nitratların miqdarı dəfələrlə çoxdur. Bununda nəticəsi olaraq, insanların apteklərdə, klinikalarda növbəyə durmasını göstəre bilərik. Ta sovet vaxtından Azərbaycan torpaqları çirkəlib. Ona görə de malların tərkibində nitratlar həddindən artıq çoxdur. Hələ mən pestisidləri, ziyanvericilərə qarşı mübarizə aparan dərmanların miqdarını yoxlaya bilmirəm. Cox təessüf ki, bu bizde tədqiq olunmur. Qarpızın tərkibində 1 kilogramda 60 milliogramdan yuxarı olmalı deyil. Həddi bu qədərdir. Az olsa, daha yaxşı olar.



**Bu gün Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi başlayır**

**Bu** gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayacaq.

"Report"un xəberinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək hazırlanmış prosesində əvvəlcə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkən tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaćmağı yardım etmə, qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən tərəfdildikdə) maddesi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən azadlıdan mehrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Əldiyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürüllər, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı demir yolu qarovalu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəller məhkəmə olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq teqrividən sonra yerləşdirilib, arasdırma aparılıb. "Qoca" ləqəbbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Katılırlaqla ki, cinayət işi üzrə 13 nəfər təqsirlər bilinir ve 1 nəfər barəsində isə axtarış elan olunub. İttihad aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Selimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Ən sağlam insanın zəhərlənmə həddi 1 kilogramda 500 milligram nitrat olarsa, insan zəhərlənə bilər. Lakin zeif insanların zəhərlənməsi üçün olan 1 kilogramda 100 milligram nitrat olması kifayətdir. Son 4 ildir apardığımız təcrübələr göstərir ki, Azərbaycan bazarında olan qarpız və yemislerin təxminən 98 faizində nitratların miqdarı normadan qat-qat artıqdır. Qida Təhlükəsizlik Agentliyini bu məsələyə heç bir reaksiya vermir. Onlar kəndlinin yanında olmalıdır ki, gübrəni verilmesini minimuma endirmelidir ki, təhlükəsiz qida meydana çıxın. Təessüf ki, bunlar Genetik Modifikasiya Olmuş qarpızlardır. Bunların yetişdirilməsində çoxlu gübrədən istifadə olunur. Əsl aborigen qarpız növünün böyük və çoxlu tumurları olur. Dadi az şirin, qabığının qalınlığı yarım santimetrdən çox olmayan, biçaq vuranda partlayan qarpızlardır. Belə qarpızlar al qırımı olur, daha çəhrayı yox. Azərbaycan şəraitində gübrəsiz qarpız 4-5 kilogramdan artırmır. Qarpız alanda bunları nəzərə almış qalır".

**E.Hüseynov ehtimal edir ki, bunlar Genetik Modifikasiya Olmuş qarpızlardır:** "Çox qarpız yeyən və sevən insan kimi mən 4 ildir ki, mövsumdə cəmi 1-2 qarpız yeyi-

□ Leman MUSTAFAQIZI,  
"Yeni Müsavat"

## “Azərbaycan dili tədris edilməlidir” - deputatdan İrana müraciət



“Qanuna görə, orta məktəb və universitələrdə dərsler fars dilində keçirilir. Bu, bəşdüşüləndir. Lakin digər dillərin də tədris edilməsi üçün xüsusi program hazırlanmalıdır”. Telegraf.com xəber verir ki, bunu Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur deyib.

O, İran hökumətindən qeyri-fars dillərin tədris edilməsini tələb edib: “Bununla bağlı Təhsil Nazirliyinə təkliflər vermişik. Təessüflər olsun ki, onlar bu istiqamətdə çox az iş görübələr. Digər qeyri-fars dillərin, o cümlədən türk dilinin bölgədəki universitetlərdə tədris olunması, həmçinin bu ixtisas üzrə ali məktəblərə tələbə qəbulunun təşkil edilməsi vacibdir. Fikrimcə, bu, bölgələrdə iqtisadi inkişafda da təkən verədi”.

Millet vəkilinin sözlərinə görə, öz dillərində təhsil almaq İranda yaşayan bütün xalqların konstitusional hüququdur: “Bütün İran vətəndaşları bərabər hüquq malik olduğunu bilməlidir. Buna görə də ölkənin rəsmi dili ilə yanaşı, digər yerli dillər də təhsil prosesinə cəlb edilməlidir”.

Qeyd edək ki, təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükə olduğunu əsas gətirərək, məktəblərdə tədrisinin qadağan edildiyini açıqlamışdı. Nazirin irəqçi fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.

## Avropa üzrə daşınmaz əmlak qiymətlərinin ən yüksək artımı Macarıstandadır



2018-ci ilin birinci rübündə Al ölkələrinə mənzillərin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz və əvvəlki rübü müqayisədə 0,7 faiz artıb. AVROSTAT-in (Avropa İttifaqı Statistika İdarəsinin) məlumatına görə, Macarıstanda qiymət artımı bu göstəricilərdən xeyli yüksək olub.

AzərTAC xəber verir ki, mənzillərin qiyməti müəyyənləşdirilərkən ev təsərrüfatları tərefindən alınan bütün (ister yeni tikilmiş, isterse də alınıb-satılmış) yaşayış sahələrinin (mənzillər, ayrıca binalar, terras tripli evlər və s.) nə məqsədə istifadə edildi və əvvəlki sahiblərindən asılı olmayaraq onların qiymətlərinin dəyişməsi və HPI indeksi (mənzillərin qiymət indeks) nəzəre alınır.

2017-ci ilin dördüncü rübü ilə müqayisədə 2018-ci ilin birinci rübündə mənzillərin qiyməti avrozonada 0,6 faiz, bütövlükdə Al üzrə 0,7 faiz artıb. Əvvəlki rübü müqayisədə qiymətlərin ən yüksək artımı Latviyada (+7,5 faiz), Macarıstanda və Sloveniyada (+4,4 faiz), həmçinin Portuqaliyada qeyd olunub (+3,7 faiz). Malta da 4,7 faiz azalma müşahidə olunub. Kiprda qiymət azalmışdır, 1,8 faiz, İsveçde isə 0,8 faiz olub.

2018-ci ilin birinci rübündə mənzillərin qiymətlərinin ən yüksək artımı Latviyada (13,7 faiz), Sloveniyada (13,4 faiz), İrlandiyada (12,3 faiz) və Portuqaliyada (12,2 faiz) olub. Qiymətlərin artım sürətinə görə Macarıstan da bu ölkələrdən çox geri qalmır (11,5 faiz). Eyni zamanda İsveçdə və İtaliyada qiymətlər 0,4 faiz, Finlandiyada isə 0,1 faiz azalıb.

## Ekspert: “Dayə ilk növbədə ana olmalıdır, təhsil çox da vacib deyil”

Hazırda körpə və azyaşlılar üçün dayələrin xidmətindən istifadə etmək geniş hal alıb. Bu tendensiya ən çox paytaxtda müşahidə olunur. Bəs dayə axtaran valideynlər daha çox nəyə üstünlük verirlər və nəyə daha çox diqqət etməlidirlər?

«Trend»in sorğusuna cavab olaraq dayələr üzrə ixtisaslaşmış ekspert Diana Əliyeva bildirib ki, dayə işləmək hər xanımın bacaracağı peşə deyil: “Bu işlə məşğul olacaq adam ilk önce ana olmalıdır, cünki həmin şəxslərin bütün təsliklərinə bələd olmalı və onlara necə davranacağını bilməlidir. Analar daha çox işini bələn dayələrə üz tuturlar. Onlara bu iş üzrə təhsil çox da vacib deyil. Biz də dayə kimi işe qəbul edərkən ən birinci həmin qadının ana olmasına vacib sayılıq. Cünki həmin şəxslər analıq hissini duyan biri olmalıdır. Uşaqlarla kobud deyil, nəvəzişlə və diqqətlə davranmalıdır”.

Ekspert bildirib ki, bu gün peşəkar dayələrin əmək haqqı 400-600 AZN arasında dəyişir, fərqli isə uşaqların yaşından, eləcə də sayından asılıdır.

**B**əş bankir bildirib ki, dünyada “üzən məzənnə” rejimi olan ölkələr azdır. “Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valiyutaya tələb olan idxləçilər var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb ve tekliflə formallaşın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddəti dövrda şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik”, - deyə o qeyd edib.

Azərbaycanda manatın “üzən məzənnəyə” keçidi istiqamətdə işlər görülür. Bu barədə Mərkəzi Bankın İdare Heyətinin sədri Elman Rüstəmov mətbuatı açıqlamasında deyib.

E.Rüstəmovun manatın məzənnəsi ilə bağlı dediklərini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov “Yeni Müsavat”a bildirdi ki, manat tam “üzən məzənnə” rejimine hazırlıb: “2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi baş verdi. Mərkəzi Bank manatın üzən məzənnə rejimine buraxıldığını elan etmişdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yeni 2017-ci ildə sabitləşdi. Xatırladıram ki, keçən ilin yanvar və fevral ayının birinci yarısında manata nisbətdə möhkəmlənən ABŞ dolları fevral ayının ikinci yarısından etibarən bir az ucuzlaşmağa başladı. 2016-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi əgər 1.7707 AZN səviyyəsinə bərabər idise, keçən ilin fevralın 2-də o, özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxdı. Sentyabrın 27-si tarixində isə minimum həddə - 1.7002 AZN-ə endi. Ümumiyyətlə, 2017-ci ildə milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa başladı ki, bunda neftin dünya bazarlarında qiymətlərinin 2016-ci ilin ikinci yarısından etibarən sabitləşməye başlaması, 2017-ci ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxləçin möhdudlaşması və ölkədən kənarə valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməye başlaması, o cümlədən valyuta bazarmızda mübadilə qaydalarının deyişdirilməsi, xüsusən də “qara bazar”ın və ümumiyyətlə, spekulyasiya elementlərini aradan qaldırmak məqsədilə banklar üçün müəyyən edilmiş +/- 4 faizlik marjanın ləğvi sebəb oldu. Sözün qisası, manat valyuta bazarda faktiki olaraq AMB tərefində idarə olunur”.

**E**kspertə görə, milli valyutamız olan manatı digər ölkələrdə olduğu kimi, tam “üzən məzənnə” rejimina buraxmaq real olaraq mümkün deyil: “Bu da ondan irəli



## Manatın “üzən məzənnə”

## rejimi ilə bağlı ekspertröyleri



Pərviz Heydərov



Vahid Əhmədov

Əhmədov isə hesab edir ki, Azərbaycanda tam “üzən məzənnə” siyasetinə 2019-cu ilin sonunda keçidə bilər. Üzən məzənnəyə keçidə əlaqədar hazırlıqların getdiyini deyən deputat sözügedən proses üçün bir sıra şərtlərin vacibliliyini diqqətə çatdırıb (axar.az).

Onun sözlərinə görə, “üzən məzənnə”yə keçidkən sonra Mərkəzi Bank manatın məzənnəsinə müdaxilə etməyəcək: “Ümumiyyətlə, bu siyasetə keçən dövlətlərin sayı o qədər də çox deyil, orada müəyyən qədər korrektlər aparıllı və saxlanılır”.

P.Heydərovun fikrincə isə “üzən məzənnə”yə keçid tarixi barədə konkret proqnoz vermək hələ tezdir: “Hökumət son illər ərzində qeyri-neft sektorunun inkişafını prioritətə çevirib. Bunun üçün xeyli sərəncamlar imzalanıb və müvafiq addımlar atılıb. Ölkənin ixrac potensialını artırmaq üçün müvafiq siyaset yeridilir. Amma bu, elə bir siyasetdir ki, görünlən işlərin real nəticə verməsi bir neçə il tələb edir. Odur ki, hələlik ne isə proqnoz etmək, fikrimcə, tezdir”...

□ DÜNYA,  
“Yeni Müsavat”

## Hadi Rəcəbli: “Bu qədər vicdansızlıq olmaz...”

**S**osial şəbəkələrdəki bəzi şəhifələr Tarif Şurasının metro və avtobuslarda gedisi haqqını avqustun 1-dən 50% qaldırması fomunda başlayan müzakirələrlə deputat Hadi Rəcəbliyi gündəmə getirib. Bu şəhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbli sosial şəbəkə istifadəçiləri tərefindən kəskin etirazlar bildirilib.

Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib: “Bəzən əmək haqqımızı müzakirə etməkdən, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gelir səviyyəsini hesablıq. 70 qəpik də olsa, xalq əziyyət çekməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayetlənlər ölkəni parçalamaq istəyənlərdir.

Sosial şəbəkələrdə yayılan bu açıqlama Milli Məclisin Sosial siyaset komitesinin sadri Hadi Rəcəbliyi hiddətləndirib. Deputat modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyi vurgulayıb: “Facebook-dakı hansısa şəhifələrdə mənim adımdan yazış yerləşdirilər ki, guya Tarif Şurasının qərarına münasibət bildirilmişəm. Halbuki o yazınlardan heç xəberim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mə-



nə qarşı aparan təxribatdır. Dilimdə çıxmayan sözləri mənim adımdan insanların müzakirəsiనə veriblər. Bu qədər şərəfsiz, vicdansız hərəket etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməmişəm. Yalanın da bir əndəzəsi olar. Heç kimə müsahibə verməmişəm”.

**A**vqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı. Əvvəlcə bildirildi ki, gənc xanəndələr qozaya düşərək, dünənlərini dəyişiblər. Sonradan isə məlum oldu ki, bu, qəza deyil. Çünkü qəza sonrası avtomobili idarə edən Novruz Hüseynovun meyiti avtomobilde tapılmayıb. Avtomobilda olan digər gənc xanəndə Miryusif Mirizadənin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 yaşlı zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.

Avqustun 2-də səhər saatlarında N. Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakınları tərəfindən aşkar edilib.

Məlum olub ki, avtomobilde meyiti tapılan Miryusif Mirizadə xalq artisti Arif Babayevin tələbəsidir.

Miryusif Mirizadənin şəxsi barəsində məlumat almaq üçün Arif Babayevlə əlaqə saxladıq. A. Babayev "Yeni Müsavat'a bildirdi ki, Miryusif 3 il onun tələbəsi olub: "Miryusifə dərs deyirdim. Onu çox yaxşı tələbə kim mi xatırlayıram. Özüm də sabah onların kəndinə gedəcəm. Hadi-sə mənə də təəccübüllü gəldi. Orada öyrənəcəm ki, nə üçün bu cür hadisə baş verib. Doğrusu, hazırda hadisə ilə bağlı yalnız mətbuatdan oxuduqlarımı bilirəm. Onu deym ki, Miryusifin gözəl səsi vardı. Çox sakit, ağıllı, tərbiyeli tələbə idi. Heç zaman onun hər hansı bir xoşagalmaz hərəkətini görməmişəm. Xəbəri eşidəndən sonra özümə gəle bilmirəm. Miryusifin qəti şəkildə yad əməllərlə işi olmadı. Ancaq onunla maşında olan digər şəxsi tanımır. Buna görə də həmin şəxs barəsində heç bir söz deyə bilmərəm. Allah hərkisine rahmet eləsin!"

#### Xanəndələrlər bağılı arayış:

Avtomobilin sürücüsü olan və meyiti hadisədən bir gün sonra kanaldan tapılan xanəndə Novruz Hüseynov 1990-ci il may ayının 3-də Ağdam rayonunda dünyaya gelib. O, Bakı Mədəni Maarif Texnikumunda, Bakı Humanitar Kollcində və Milli Konservatoriyada təhsil alıb. 2015-ci ildə Azərbaycan Televiziya, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Televiziya Muğam Müsabiqəsinin iştirakçısı olub.

Meyiti avtomobildə tapılan və üzərində çoxsaylı bıçaq yaraları olan xanəndə Miryusif Mirizadə 30 iyul 1989-cu ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasında müsici

## İki gənc xanəndənin faciəvi hekayəsi - qəza, yoxsa qətl...

Dəhşətli hadisənin mübhəm məqamları var; Miryusif Mirizadəni öz dostu Novruz Hüseynovun öldürüdüyü iddia olunur, ancaq...



təhsili alıb. O, 2015 Televiziya Muğam Müsabiqəsinin laureati olub. Hər iki xanəndə yaxın dost olublar.

Məsələ ilə bağlı rəsmi məlumat almaq üçün hadisənin araşdırıldığı Bərdə Rayon Prokurorluğu ile əlaqə saxladıq. Prokurorluqdan "Yeni Müsavat"ə bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır. Ona görə də hələ ki konkret açıqlama verə bilməz-lər.

Bərdə Rayon Prokurorluğunundan report-a verilən məlumatda isə qeyd olunub ki, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında böyükərəq öldüyü bildirilib.

**Miryusif Mirizadənin emisi  
Mirsəməd Mirizadə azvisi-  
on.az saytına bildirib ki, onlar  
hadisənin necə baş vermiş, motivləri barədə məlumatlı-  
dır.**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə idi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə idi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin qətlə bilmirik. Miryusif elə vəziyyətə ididi ki, biz onun meyiti-**

**Miryusifin q**



## Avtobusdakı qadınlar

Zamin Hacı  
 zaminhaci@gmail.com

"Mən ki, damdan bacadan baxmaz idim,  
 Su kimi hər tərəfə axmaz idim;  
 Oturub ac komasında atamın,  
 Biş-düşün hazır edərdim anamın"

(Sabir)

**B**akıda avtobus marşrutlarında qiymətin qalxması bize Amerika zəncilərinin hüquq və azadlıq hərəkatının liderlərindən Roza Parksı xatırlatdı. 1955-ci ildə Roza xanım Amerikanın bir şəhərində avtobusda gedmiş. O zamanlar ABŞ avtobuslarında ağlar və qaralar üçün ayrıca yerlər vardı, ağ adam gələndə qara adam durub ona yerini verməliydi. Roza xanım da avtobus sürücüsünün tələbinə əhəmiyyət vermedən ağ adama öz oturacağını verməməkələ ölkədə avtobusları boykot hərəkatına səbəb olmuşdu. Ümumiyyətlə, Roza Parks sonradan Amerikada olduqca tanınmış şəxsiyyətdir, heykəlləri qoyulub, adına yerlər verilib, yalan olmasın, nəvələrinə çoxlu dükən açılmışdır.

İndi güman və ümid edə bilerik bizdə avtobusun qiymətinin qalxması hansısa zənənlərin üşyan bayrağını qaldırmasına gətirməyəcəkdir. Nəyə görə? Çünkü o vaxt zəncilər avtobusda oturmaq davası edirdilər, indiki halda Amerikada eله avtobusda onlar gedir, ağların həresinin minimum 3-4 dənə avtomobili vardır. Yeni insan azadlığı üçün avtobusda yer o qədər vacib deyildir. Bunu bizim camaat çıxdan dərk etmişdir, avtobusda nadir hallarda oturanda da görürsən bir yekəpər xala əlində bütün məhəllənin bazarlıq kisəsi, kəsidi başının üstünü. Məcbur olursan yer verəsən. Deməli bizim qadınlar çıxdan "rozaparks" olmuşlar, biz fərginə varmırıq. Kişilər zənci sayıldığı üçün onlara adətən avtobusun arxasında, motorun üstündə sıniq, deşik oturacaqlar ayrırlar. Hətta bəzən avtobusun qabaq tərəfində bütün yerlər boş qalır, ancaq erkəklər risk edib orda əyləşmirlər, çünkü hamı dərk edir: "Ən yaxın dayanacaqda bir qadın mütləq avtobusa minəcəkdir, biz də məcbur olub duracaq". Elə indidən oturmasaq yaxşıdır".

Həmçinin yaxşılıq və pislilik, əxlaq və mənəviyyat anlayışlarımız eله avtobus mədəniyyətimizlə bağlıdır, bundan o yana getmir. Misal üçün, kimdənse haçansa nə yaxşılıq elədiyini soruş, 99 faiz deyəcək ki, avtobusda filan vaxt yaşı nənəyə yer vermişəm. Adam tanışırıam, 1995-ci il dekabrın 19-da saat 7 radələrində 27 nömrəli marşrutda mənim əvəzimə ödədiyi 20 qəpiyi yüksək dəqiqliklə yadda saxlayıb bu nu 2018-ci il martın 24-də saat 15:00 radələrində bəndəyi-fəqirinə çatdırılmışdır. Açığı, mən özüm də kimin pulunu verib düşsəm sonra bunu dəftərcəyə yazıram. İndiye qədər 6 dəftərxana kitabxana doldurmuşam. Yaxud, aqsaqqallar görürsən məhəllədəki "Nərdtaxta Tarif Şurasında" (NTS) kiminsə oğlunu qiymətləndirərkən belə deyirlər: "Əşsi, o ni-yə adam olur, heç avtobusda böyüyə-kiciyə yer vermir".

Yeri gəlmışkən, mən hansısa saytın linkini gördüm, çox qəşəng başlıq vermişdilər: "Qiymət artımından sonra bürclər necə olacaqdır". Bəli. Həqiqətən Qoç bürcünü avtobusda nələr gözləyir, Buğalar metroya girməlidirmi, bunlar olduqca əhəmiyyətdir.

İndi keçək siyasi məsələlərə. Deputat zənənlərimizdən birinin adı borc fırıldağında hallanır, bu isə həm yaxşı hal deyil, həm də bir növ dejavyu olmağımıza səbəbdür. Çünkü deputat qadılardan birinin də başına 5-6 il qabaq oxşar hadisələr gelmişdi, eynilə onun da səs yazısını paylaşırlırdı, kimdənse pul alırdı, kiməse pul verirdi, guya iş düzəldirdi. Bu isə bizim Tomris, Nətəvan, Həcər, Zoya Kosmodemianskaya, Valentina Tereşkova, Roza Parks ənənələrimizə uyğun gelmir. Sənki ölkəmizdə kişilərin gizli, sektant qrupu var, azca qabağa gedən qadınları yixmağa çalışır, onlara paxılıq edirlər. Halbuki, şair yaxşı deyibdir: "Qadın gülərsə şu issız mühitimiz gülecek, Sürüklenən bəşəriyyət qadınla yüksələcək".

Düzdür, ingilislerin bizim temada belə bir yumoru da var: "Heç vaxt qadının və avtobusun ardiyca baxma, gözlə, bir azdan başqası gələcək". Ancaq biz şərqliyik, müsəlmanlıq, qadılara hörmətlə yanaşmalyıq.

İndi söz əlaqədar təşkilatlarındır.

**E**rmənistən daxili siyasi həyatında 8 may hakimiyət çevrilisindən sonra Qərb amilinin çəkisi artmaqdadır. Yeni baş nazir Nikol Paşinyan nə qədər Rusiyaya sədaqət andları içər də, əməldə onun işgalçi ölkədə Moskvanın dayaqlarını zəiflətməyə kurs götürdüyü açıq-ayındır.

Eks-prezident, Rusyanın sadıq adamlarından sayılan Robert Köçəryan başda olmaqla, "Qarabağ Klani"nın en odiq simalarının təqibi və hebsinin davam eleməsi, onların maliyyə resurslarına əl qoyulması, bütövlükde Rusiyaya bağlı siyasi, hərbi fiqurların zərərsizləşdirilməsi, hətta Putinin projesi olan KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayet işinin açılması, işgalçi ölkədə "məxməri inqilab"ın əsas memarı sayılan ABŞ-in, Qərbin regiondakı strateji maraqlarına işləyir. Ən əvvəl o səbəbə ki, proses komandasını qərbyönüü kadrlardan quran Paşinyan iqtidalarının da yaqlarının möhkəmlənməsinə xidmət edir.

Bəzi iddialara və əminliklərə görə, bu prosesin arxasında eله ABŞ-in özü, yaxud mülkələr elədiyi gizli siyasi qüvvələr dəyər. Siyasi müşahidəcələr son vaxtlar Ermənistanda qərbyönüü QHT-lərin artmasına da diqqət yönəldirlər. Belə qənaət formalış ki, Ermənistən uğrunda və Ermənistən özündə ABŞ-la Rusiya arasında dəhə amansız savaşın başlayıb. Tədricən açıq müstəviyə keçəcək bu savaşda Amerikanın əsas hədəfi sözsüz ki, Ermənistən və Rusiya hərbi qüvvələrinin çıxarılması, onun Moskvanın hərbi qalası olmasına son qoymaqdır.

Bu xüsusda Ermənistən artıq facebook sosial şəbəkəsi vasitəsilə 102-ci bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanması diqqət çəkməyə bilir. Bazanın çıxarılması əsas səbəb kimi onun "Ermənistən maraqlarına xidmət etməməsi gösterilir". Başqa bir maraqlı detal məlumatların facebook-da əsas mənbə olaraq eyni sehfədən yayılmışdır. Xəber verildiyi kimi, həmin sehfənin "Soros" Fondunun keçmiş eməkdaşı Daniyel Ionisyan və ölkədə LGBT haqlarının aktiv təhlükəsizliyi Karpis Paşoyanın məxsus olduğu müəyyən edilib.

Xəber verildiyi kimi, Ionisyan "Soros" Fondunda çalışıdından sonra hökumətdə özüne yer edib və hazırlıda Ermənistən baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Məcəlləsinin dəyişdirilməsi ile bağlı yaradılan komissiyanın fealiyyətinin koordinasiya edir. Paşoyana gelince isə, o, hem də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu programına rəhbərlik edib...

\*\*\*\*

Bəs proseslərin gedisi, Amerikanın gizli Ermənistən projesi bölgə üçün hansı geosiyasi nəticələr doğura bilər? Azerbaycan, Dağlıq Qarabağ üçün fürsət, yaxud şans pəncəsi açıla bilərmi?

"Rus hərbi bazalarının Ermənistəndən çıxarılması ciddi prosedurların həyata ke-



## ABŞ-in gizli Ermənistən

## projesi - hərbi bazalar

## çıkarılır, Qarabağ üçün şans

İrəvan Vaşingtonla Moskva əleyhinə böyük bazarlıq içində; "məxməri inqilab"ın memarı sayılan Qərb erməni əhali arasında anti-Rusiya təbliğatını gücləndirir - hədəf...

çırılmasını tələb edir". Bunu Gümrü hərbi bazasının Ermənistəndən çıxarılması məsələsinin şəhər edən sabiq dövlət müdaviri Qabil Hüseyinli deyib (axar.az). Politoloq ermənilərin 102-ci briqada ilə bağlı radikal tədbirlərə hazırlaşmasını təsdidüfü hesab etmir.

"Zənnimcə, Qərb və NATO-ya bağlı müyyən qüvvələr Ermənistən əhali arasında təbliğatı başlayıb. Əsas təbliğat da mehz Rusiya hərbi bazalarının Ermənistəndən çıxarılması əsas səbəb kimi onun "Ermənistən maraqlarına xidmət etməməsi gösterilir". Başqa bir maraqlı detal məlumatların facebooda əsas mənbə olaraq eyni sehfədən yayılmışdır. Xəber verildiyi kimi, həmin sehfənin "Soros" Fondunun keçmiş eməkdaşı Daniyel Ionisyan və ölkədə LGBT haqlarının aktiv təhlükəsizliyi Karpis Paşoyanın məxsus olduğu müəyyən edilib.

Ancaq onun fikrincə, etirazlara baxmayaq, indiki şəraitdə Gümrü bazasının Ermənistəndən çıxarılması çətin məsələdir: "Çünki həm 102-ci briqadın, həm də İrəvan yaxınlığında Erebuni aviasiya bazasının ölkədə qalması üçün 50 illik müqavilə imzalanıb. Müqavilə əsasən, həm Rusiya ilə Ermənistən arasında hərbi-siyasi saziş imzalanıb, həm də iki hərbi bazanın Ermənistənə erazisində dislokasiya edilməsi barədə ümumi razılığa gelinib. Əvvəlcə məsələ parlament səyyəyessində müzakirə edilməli və elə olunmuş razılışmalar de-ratifikasiya olunmalıdır.

Əger məsələ danişqlar yolu ilə baş tutmasa, onda Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edilməlidir. Bir sözlə, indiki hələ Paşinyan hökumətinin Rusiya yaltaqlığını, hətta onun Rusiyadan Azərbaycanın məhəllələrə başlamasının qarşısının alınması üçün etdiyi xahişləri və Nikolun Moskvada Putini və istifadəsiz qalan böyük əra-

gözənlənilən görüşü onu göstərir ki, rus bazalarının Ermənistən ərazisindən çıxarılması o qədər də asan məsələ deyil".

\*\*\*\*

Bununla belə, Paşinyan hökumətinin Qərbə, ABŞ-a reveranslarının davam edəcəyi şübhə doğurmur. Çünkü o, Rusiya adəmi deyil, olmaq istəmir. Şübəsiz, Rusiya vəziyyətin fərqlindədir və işgalçi ölkədəki gelişmələri diqqətlə izləyir, özünün hansısa kontur gedişlərini hazırlanır. Yeri gəlmışkən, dünən "Kommersant" qəzeti yazıcı, Moskvani ən çox qəzəbləndirən KTMT baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsidir: "Kremli bunu hərbi blokun imicinə ciddi zərəbə hesab edir ve KTMT rəhbərliyinin bundan sonra digər ölkəyə keçəcəyini istisna etmir. Başqa yandan, Ermənistənə əvvəlcədən razılışdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb".

Bunun da altını xüsusi cizmə lüzum var ki, Moskva Ermənistənla Azərbaycan arasında sülhün, barışın eldə olunması maraqlı deyil, Ermənistən Azərbaycan və Türkiye ilə böyük barışa gedəndən, sərhədlər və kommunikasiyalar açılandan, üç ölkə arasında vızasız gediş-gəlş rejimi qurulandan sonra bu bazalar ermənilərin nəyinə lazımdır ki? Üstəlik, onların varlığı Ermənistən iqtisadiyyatı və kasad bündəsi üçün əlavə yük və xərcdir. Hərbi bazalar və onun personalin zəbt elədiyi və istifadəsiz qalan böyük əra-

zilar, binalar, mülkler də öz yerdə. Ermənistən Türkəyə və İranla sərhədlərini rusların qoruması və Rusiya silah-surşətinə yönələn xərclər də bura əlavə edin.

Paşinyanın ürəyindən söz-süz ki, bazaları çıxarmaq və Rusiya orbitindən Ermənistəni uzaqlaşdırmaq keçir. Bu isə qonşu Türkəyə və Azərbaycanla barışq olmadan qeyri-mümkündür. Lakin Ermənistən inidiki hökuməti Türkəyə və Azərbaycanın heç bir şərt qoyulmadan, sanki Dağlıq Qarabağ məsəlesi, işgal faktı yoxmuş kimi əlaqələrin bərpasını isteyir. Bu isə real deyil. Hətta ABŞ-in bu yönde Bakı və Ankaraya təsir imkanları şifrin yanındadır. Bedənam "Sürix protokolları"nın taleyi görkdür.

Demək, Nikol Paşinyan iqtidarı bazaların varlığı ilə barışmali olacaq. Bu isə Ermənistən üçün itirilmiş müstəqillik dönenin davamı, xalqa verilən vədlərin fiaskosu demək olacaq. Həm də o səbəbə ki, o halda Qərbə, Amerikanın ciddi maliyyə-siyasi dəstəyini almaq mümkün olmayıacaq. İstənilən halda hər şey Paşinyanın siyasi qərarından asılı olacaq.

Əlbəttə ki, Rusianın Ermənistəndən çıxması, bölgədə ABŞ-in da hesablaşacağı ciddi güc mərkəzinə çeviriləcək. Deməli, Dağlıq Qarabağ ixtilafının hellində də bu amil həlledici rol oynaya, yeni "şans pəncəresi" açıla bilər...

□ Siyaset səhəsi,  
 "Yeni Müsavat"


**E**rmənistanın yeni həkimiyəti tərəfindən keçmiş həkimiyətdəki siyasi rəqiblərini təqib etməye başlaması Moskva tərəfindən özünəməsus "sanksiyaları" gündəmə getirə bilər. Musavat.com bununla bağlı xarici mediaya istinadən xəbər verib.

Rusyanın "Kommersant" qəzetiinin Kremldeki mənbələrinə istinadən verdiyi xəbərə görə, Rusiya Robert Köçəryanın həbsini və KTMT baş katibi Yuri Xaçaturovun istintaqa çağırılmasını qəzəblə qarşılıyib. Xüsusulə sonuncu gelişməni Rusiyada KTMT-nin imicinə vurulan ağır zərbə kimi deyərləndirilər və artıq blokun baş katibi postunun Ermənistanın elindən alınması perspektivi doğub. Yuri Xaçaturovun vəkili Miqrən Poqosyanın "RiaNovosti"yə bildirdiyinə görə, o, Ermənistanın Xüsusi İstintaq Xidmətinin qarşısında vesatet qaldıraraq müvəkkil üzərinə qoyulan ölkə xaricinə getməmək haqqında verilen qərarnı götürülməsini istəyib. Vəkilin dediyinə əsasən, müdafiə etdiyi şəxs beynəlxalq bir təşkilata rəhbərlik edir və onun bir sıra vəzifələri var. Hər bir halda bu məsələnin noyabrın 8-də KTMT-nin ən ali orqanı - Kollektiv Təhlükəsizlik Şurasının iclasına qədər açıq qalacağı bəlliidir. Təşkilata daxil olan üzv dövlətlərin dövlət başçılarının iştirakı ilə keçirilən bu toplantıda baş katib postunun növbədən kənar surətdə Ermənistanın elindən alınib əlifba sırası ilə Belarus Respublikasına verilməsi gündəmə gələ bilər. Moskvanın Ermənistana tətbiq edəcəyi ən böyük zərbələrdən biri də silah satışı sahəsindədir.

"Kommersant"ın Rusyanın hərbi-sənaye kompleksinin iki yüksək vəzifəli şəxsinə istinadən verdiyi məlumatda Ermənistanın silah alması üçün nəzərdə tutulan 100 milyon dollarlıq kredit məsələsinin də "böyük sual altına düşdüyü" qeyd olunub.

Katırladaq ki, Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kreditin verilməsi ilə bağlı baş tutan silah satışına dair ilk paket artıq reallaşdırılır. Buna görə Ermənistan "Smere" tipli yayım atəşinə malik reaktiv sistemli qurğularını, "İqla-S" zənit-raket komplekslərini, "Avtobaza-M" yerüstü radiotexniki kəşfiyyat kompleksini, "TOS-1A" ağır atəşsəcan sistemlərini (nəqliyyat və doldurucu maşınlarla birləşdə), "9M113M" idarə olunan raketləri (bu raketlər "Konkurs-M" tank əleyhinə raket kompleksləri üçündür), "RPG-26" minaatacları, "Draquon" snayper tüfənglərini, "Tigr" zirehli maşınlarını əldə edib. İkinci müqavilə isə atıcı silahların, mühəndis rəbətə vasitələrinin və şəxsi heyətin daşınması üçün nəqliyyat maşınlarının tədarükünü nəzərdə tuturdur. Bundan başqa, Ermənistanın əvvəlki rəhbərliyi "İsgəndər-E" operativ taktiki komplekslərinin ikinci divizionunu da əldə etməyə çalışır (ilək divizionda 8 buraxılış qurğusu Ermənistana verilib). Həmçinin Moskvanın Ermənistana yeni "Su-30" SM qırıcı təyyarələrinin satması gündəmədə var idi. "Kommersant"ın xəbərindən görə, indi bütün bunlar havada asılı qalıb.

Kremlinin gerilən əsəblərini sakitləşdirmək üçün Xaçaturov girov qarşılığında sərbəst buraxsa da, Rusiya çətin ki,



## "Moskva bunu İrəvana bağışlamayacaq"

Ermənistan hökuməti "Rus NATO-su"nun baş katibi ilə bağlı bir addım geri çekildi - ilginc gelişmə

məsələnin üstündə sakitliklə keçsin. Çünkü faktiki olaraq Ermənistan öz ağasının üzünə ağ olub və cavabını artıqlaması ilə almmalıdır.

Yazı çapa hazırlanarkən malum oldu ki, İrəvan Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskva geri dönməsinə izn verib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin metbutat katibi Marina Ohancanyan deyib. Ohancanyan Xaçaturova Ermənistan ərazisini müvəqqəti tərk etməyə izn verildiyini bildirib.

Qeyd edək ki, Xaçaturov 1 mart qırğınlarda iştirakda iştirak etdirilir. O, 10 min dollar girov müqabilində azadlıqdadır.

Görünən budur ki, Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistan hökumətine xəbərdarlığı öz nəticəsini verdi. Düzdür, Xaçaturova qarşı qaldırılan cinayəti ləğv edilməyib. Amma onun ölkədən kenara çıxmamasına izn verilməsi artıq "cinin şübhədən çıxması" anlamını verir. Çətin ki, erməni general Moskvadan qayıtsın, yaxud qayıtsa da, həbs olunsun. Əks təqdirdə, Moskva yeni sürprizlər edə bilər. Ötən müddədə Kreml Ermənistanın müraciətine mehəl qoymayaraq, KTMT-nin yeni baş katibi ilə bağlı hər hansı addim atmadi. Əslində Paşinyan Xaçaturovu başqa bir erməni hərbçi ilə əvəzləmək isteyirdi, lakin Moskva bu təşəbbüsleri eşitməzliyə vurdu. Bununla da İrəvana "sən kimsən ki, mənim təsis etdim qurumda rəhbər dəyişikliyi edirsən" mesajını verdilər.

"Ermənistanda baş verən son hadisələr onu göstərir ki, həqiqətən Paşinyanın konkret planı yoxdur və mitinq eyforiyası yənədən onun əsas kredosudur. Həkimiyəti əldə saxlamaq üçün və gələcəkdə seçkilərdə qələbə calmaq üçün sabiq prezident Köçəryan, sehra komandanı



**Yuri Xaçaturov**

diri Manvelyan və onun yaxın ətrafi həbs edilir".

**Politoloq Arzu Nağıyev**

bunu "Yeni Müsavat'a dedi.

**Ekspertin sözlerinə görə, hətta kilsə dövləti olan Ermənistan**

**tərəfindən qarşı qaldırılmışdır.**

**Politoloq Elxan Şahinoğlu**

isə "Yeni Müsavat'a bildirdi ki,

**KTMT baş katibinin barəsində**

**cinayət işinin qaldırılması və həbs ehtimalı Moskvanı ciddi**

**narahat edir:** "Ermənistanın baş

**katibi Nikol Paşinyanın rəqiblərini**

**zəiflədərən Kollektiv Təhlükə-**

**sizli Müqaviləsi Təşkilatının baş**

**katibini həbs etməklə təşkilata**

**ciddi zərbə vurur. Bu təşkilatı Ru-**

**siya NATO-ya alternativ kimi ya-**

**radıb və kiçik Ermənistanı indi**

**təşkilatın imicinə zərbə vurur.**

Bunu Moskva İrəvana bağışla-

**mayacaq. Əlbəttə, İrəvan başqa**

**generalı təşkilata baş katib kimi**

**göndərə bilər. Ancaq istenilən**

**halda Rusiyanın yaratdığı quru-**

**mun baş katibinin həbsi tezlikle**

**unudulmayıacaq. NATO və ABŞ**

**Kollektiv Təhlükəsizlik Müqaviləsi**

**Təşkilatının baş katibinin həbsi**

**sevinməyə bilməzler. Bu da Mo-**

**skvanı əsəbileşdirir".**

ranib və Rusiya telim və digər addimlarla mesaj verib, buna görə də hələlik Xaçaturovu sərbəst buraxır".

**Politoloq Elxan Şahinoğlu**

isə "Yeni Müsavat'a bildirdi ki,

**KTMT baş katibinin barəsində**

**cinayət işinin qaldırılması və həbs ehtimalı Moskvanı ciddi**

**narahat edir:** "Ermənistanın baş

**katibi Nikol Paşinyanın rəqiblərini**

**zəiflədərən Kollektiv Təhlükə-**

**sizli Müqaviləsi Təşkilatının baş**

**katibini həbs etməklə təşkilata**

**ciddi zərbə vurur. Bu təşkilatı Ru-**

**siya NATO-ya alternativ kimi ya-**

**radıb və kiçik Ermənistanı indi**

**təşkilatın imicinə zərbə vurur.**

Bunu Moskva İrəvana bağışla-

**mayacaq. Əlbəttə, İrəvan başqa**

**generalı təşkilata baş katib kimi**

**göndərə bilər. Ancaq istenilən**

**halda Rusiyanın yaratdığı quru-**

**mun baş katibinin həbsi tezlikle**

**unudulmayıacaq. NATO və ABŞ**

**Kollektiv Təhlükəsizlik Müqaviləsi**

**Təşkilatının baş katibinin həbsi**

**sevinməyə bilməzler. Bu da Mo-**

**skvanı əsəbileşdirir".**

**E.Şahinoğlunun sözleri-**

**na görə, KTMT-de baş katib**

**dəyişə bilər, ancaq buna**

**Moskvanın icazəsi lazımdır:**

"Moskva rotasiya prinsipi ilə bu

**dəfə hesablaşmayaq. başqa**

**ölkənin namizədini baş katib ki-**

**mi seçdirə bilər".**

□ Cavid TURAN,  
"Yeni Müsavat"

## Lavrovun İrəvana "yumşaq" iradı

**Ekspert:** "Rusiya hələ də Ermənistani forpost statusunda görür..."

"Rusyanın hansı tədbirlər görəcəyini, yaxud görməyəcəyini müayyənləşdirmək imkanımız yoxdur. Moskvannı real təziyələri hələlik nəzərə çarpır".



Bu sözleri axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Köçəryanın həbsi ilə bağlı açıqlamasına münasibət bildirən **analistik Elçin Mirzəbəlli** deyib. O bildirib ki, Lavrovun açıqlaması kifayət qədər yumşaq, daha dəqiq desək, incik olduğu üçün bunun Ermənistan rəhbərliyinə təzyiq xarakteri daşıdığını düşünür: "Bu açıqlama, sadəcə, xatırlatmadır. Prosesin davamı isə Ermənistan rəhbərliyinin reaksiyasından sonra bəlli olacaq. Görünür, Paşinyanın reabilitasiyası ilə bağlı öhdəliklərin götürülməsində Lavrovun da müəyyən rolu olub. Əks təqdirdə, Köçəryanın həbsinə verilən reaksiya xarici işlərin gündəmində olmamalıdı. Prinsip etibarilə Köçəryanın həbsinin diplomatik münasibətlərə heç bir aidiyəti yoxdur. Bu məsələyə Rusiya parlamentinin ayrı-ayrı deputatları, KTMT, Avrasiya İttifaqı rehbərliyində təmsil olunan şəxslər, Rusyanın ombudsmanı, əger qalıbsa, hüquq-müdafiə təşkilatları reaksiya versəydi, bunu anlamala olardı".

**Analitikin sözlərinə görə, Lavrovun açıqlamasının başqa bir tərəfi isə Rusyanın Ermənistani forpost statusunda görür. Diger tərəfdən, Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barede öhdəlik götürürsə, Moskva bunun qarşılığında Paşinyana, yaxud onun sahiblərinə verilən vədlərən qaynaqlanmışdır? Suallar çoxdur. Bütün bunlar aydınlıq gəlməsi üçün müəyyən qədər gözləməyin lazımdır. Bu sözləri axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun köçəriyin imzaladığı təsdiqidir: "Bu isə o deməkdir ki, Rusiya hələ də Ermənistani forpost statusunda görür. Diger tərəfdən, Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barede öhdəlik götürürsə, Moskva bunun qarşılığında Paşinyana hansı vədləri verib? Rusyanın son 1 ay ərzində nəzərəçarpan qeyri-müəyyən davranışları Paşinyana, yaxud onun sahiblərinə verilən vədlərən qaynaqlanmışdır? Suallar çoxdur. Bütün bunlar aydınlıq gəlməsi üçün müəyyən qədər gözləməyin lazımdır. Bu sözləri axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun köçəriyin imzaladığı təsdiqidir: "Bu isə o deməkdir ki, Rusiya hələ də Ermənistani forpost statusunda görür. Diger tərəfdən, Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barede öhdəlik götürürsə, Moskva bunun qarşılığında Paşinyana hansı vədləri verib? Rusyanın son 1 ay ərzində nəzərəçarpan qeyri-müəyyən davranışları Paşinyana, yaxud onun sahiblərinə verilən vədlərən qaynaqlanmışdır? Suallar çoxdur. Bütün bunlar aydınlıq gəlməsi üçün müəyyən qədər gözləməyin lazımdır. Bu sözləri axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun köçəriyin imzaladığı təsdiqidir: "Bu isə o deməkdir ki, Rusiya hələ də Ermənistani forpost statusunda görür. Diger tərəfdən, Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyə**

**5** ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova ve oğlu "Amalya" qadın salonun şərki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı böyük bir dələduzluq işində hallanır. Ötən müddədə üzə çıxan səs yazıları, stenogrammlar, sənəd və sübutlar da orada böyük bir dələduzluq işinin olmasına sübuta yetirir.

(əvvəli ötən saylарımızda)

Bu prosesdə zərərcəkmış Fərman Məmmədov deyir ki, ondakı səs yazısı məsələnin mahiyyətini ortaya qoyur:

"Elmira Axundovanın, onun oğlu Həbib Axundovun bu işə aidiyəti yoxdur, niyə Elnur İbrahimovun deputat yanına çəkib ondan "rasklad" alır?

Niyə Elmira Axundova mənə deyir ki, gedin oturun sənə olan borcun məbleğini dəqiq ləşdirin?

Axi oğlu onun özünə deyib ki, mənə borcu var və səs yazısında da Elmira Axundova özü deyir ki, Həbib nəyi var satacaq və mənim borcumu qaytaracaq. Bunlar faktlardır. Bunlardan qaćmaq mümkün deyil.

**"Fərman dayı, sizin 575 min pulunu qəpiyinə kimi ödəyəcəm"**

İbtidai istintaqa və məhkəməyə təqdim etdiyim daha səs yazısını redaksiyanıza təqdim edirəm. Həbib Axundov özü mənə zəng edir və pulumun qaytarılması ilə bağlı danışır".

Həmin səs yazısının stenogrammını təqdim edirik:

**Həbib Axundov:**

- Fərman dayı, siz mamaya zəng edirsiniz. Lazım deyil mama ya zəng etmək. Biz sizin pulları qaytarmaq istəyirik. Hamisini da olmasa, her hansı bir hissəni qaytarmaq istəyirik. Heç olmasa 300 min qaytarmaq istəyirik və qaytarmağa da hazırlıq.

**Fərman Məmmədov:**

- Mən başa düşmədim. Məbləğ 575 min manat id. Sonra elədiniz 400 min. İndi de 300 min elədiniz?

**Həbib Axundov:**

- 300 min manatı verək, sonra oturaq söhbət edək.

**Fərman Məmmədov:**

- Ay sağ ol, sen hələ pulu qaytar, sonra oturub danışarıq. Sən elə danışırsan ki, Rəşid gəlir bu söhbətdə oturur, sonra deyir ki, mənə bu söhbətin dəxili yoxdur.

**Həbib Axundov:**

- Fərman dayı, o vaxtdan bura çox şey dəyişib. Dostlar dəyişib, insanlar dəyişib. Hələ mən o 300 mini qaytarırmı size. Mən size söz verirəm ki, 300 min qaytaracam, ola biler sabah, ola biler birisi gün, amma qaytaracam. "Prosta", səbrələmək lazımdır.

**Fərman Məmmədov:**

- Səbr yaxşıdır e, amma səbrin də müddəti var.

**Həbib Axundov:**

- Camaata milyonlar atıblar, heç nə ala bilmir. Mən isə "atanşik" in yerinə size pul qaytarıram. Mən size pul atmamışam, ömründə də atmaram. "Prosta", demək istəyirəm ki,



# 8 milyonluq cinayət işi - səs yazısı...

**Fərman Məmmədov:** "Polis idarəsinin qarşısına 50 adam toplanmışdı, hamısı pulları mənimlənilən adamlar idi"

camaata milyonlar atıblar, camaat evsiz qalıb.

**Fərman Məmmədov:**

- Həbib, mən hər şeyi biliyəm. Sən mənim üçün əziz bir insansın, mənim gözümün qabağında böyüyen bir insansın. Sən mənə deyəndə ki, gelin öğrencilerlə oturub söhbət edək, mən onu bu günə kimi qəbul etmirəm.

**Həbib Axundov:**

- Fərman dayı, mən deyirəm ki, səbr eləmək lazımdır. 300 min pulu qaytarıram, sonra oturub söhbət edərik.

**Fərman Məmmədov:**

- Sən demisen 450 min qaytaracam. İndi 300 mini qaytar, sonra söhbət edək.

**Həbib Axundov:**

- Yaxşı, 300 mini qaytarıram, sonra söhbət edərik.

**Fərman Məmmədov:**

- Həbib, biz Zağulbadə görüşənde üçümüz idik. Israfil, sən və mən. Sənin birinci sözün o oldu ki, "Fərman dayı, sizin 575 min pulunu qəpiyinə kimi ödəyəcəm".

**Həbib Axundov:**

- O sözler çıxdı getdiy e, vso. O sözler çıxdı getdi.

**Fərman Məmmədov:**

- Necə yeni çıxdı getdi?...

**"Elmira Axundova**

**oğlunun biznesinin**

**olmasına inanmağım üçün**

**olindən gələni edib!"**

**Fərman Məmmədov bildirir ki, bu söhbətlər olana qədər - iyulun 25-də Həbib Axundov mənə aile məclisine dəvət etmişdi:** "Şüvəlandakı

bağında Elmira Axundova məni görəndə təccübəldi, "Sənin burada nə işin var" deyib qışqabaq töküd. Həmin axşam Elnur da ora gəldi. Həbib

məni qırğaya çəkib söhbət etməye başladı. Maşına əyleşib "QRES" deyilən yere getdi. O, Elnurla mübahisə etməyə başladı. Ele həmin vaxt Elmira Axundova Həbibə zəng vurdur. Həbib isə anasına monopolistlərə söhbət etdiyi dedi. Elnurla Həbibin arasında dava düşdü. Deputatin oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əger dava etməyimi istəmirsənə, puldan elini üz. Həmin vaxt nə baş verdiyini anlamırdı. Sonradan başa düşdüm ki, bütün bunlar oyun imiş, sırf məni inandırmış hesablanıb. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində o pulu biznesə qoymuşunu deyib. Mənə bütün müddətə Həbib Axundov 125 min manat qaytarıb və həmin pulun biznesdən elde olunan gelir olması təsəvvürü yaradıb. Sonradan başa düşdüm ki, qaytarılan pul öz pullarımızdır, yəni biznes filan da olmayıb. İşin içinde 1 dənə də olsun kətic biznesinə aid sənəd yoxdur. Yeni məni Həbib Axundov, anası öz sözləri, hərəketləri ilə inandırmışdır ki, pulu biznesə yatırıblar. Elmira Axundova oğlunun biznesinin olmasına inanmağım üçün elindən gələni edib!"

**"Bu hərəkətlərin adı nədir, qoy özləri cavab versinlər!"**

**Fərman Məmmədov deyir ki, 2013-cü il mayın 18-də Elmira Axundova ona zəng vurub:**

"Dedi ki, Masallıda bit yaxını var, ondan borc istəyib. Elmira Axundova da ona pulu olmadığını deyib, bildirib ki, özü də, ətrafinda olanlar da pulları Həbibin yaratdığı karthic ziyan var. Həbib Axundov, onun anası Elmira Axundova Elnur İbrahimovun bu qədər pulu həra yox eləməsini araşdırmaq üçün barmaqlarını belə tərətməyiblər. Əvəzində bunu israr-

la tələb edən biz zərərcəkənləri məhkəməyə verib, barəmizdə Eldar Mahmudova şikayətlər yazıblar. Təsəvvür edin ki, Həbib "piramida düşmüşəm" dediyi günlərdə mənə zəng elədi. Dedi ki, Elnur İbrahimov anasının bağ evindədir. Məni ora çağırırdı. Getdim, orada texminən 50-yə yaxın adam var idi. Bildim ki, toplaşanların da pulu mənimlənilər. Həbib telefonla Yasamal Rayon Polis İdarəsində müştəriq olan Seymour Hidayətzadəyə zəng vurdur və Elnur ora gətirəcəyi ni dedi. Elnur bizim maşında getdi. Yolda mən tanış vəkillə danışib bu cür dələduzluğun cazasının nə olduğunu sorusum. Vəkil isə belə işlər görə 12 il həbs cəzasının nəzerde tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təselli verərək

Onun dediklərinə inansaq, məndən pulu alıb və Elnur verib. Sual olunur - mən Fərman Məmmədov pulu kimə vermİŞəm? Və ya məndən pulu alan kimdir?

**"Əslində söhbət mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimləmədən - dələduzluqdan gedir"**

İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 7 proses keçirilib. Həbib Axundov həmin proseslərdən cəmi birinde iştirak edib. O, iş üzrə zərərcəkən kimi tanınsa da, məhkəmədə zərərcəkənlərlə bir sıradə oturmur. Məhkəmədəki son iclasda oldu. O, prosesə gəldi, 17:52-də ifadə vərəməyə başladı və 8 dəqiqə sonra hakim məhkəməni iş vaxtı bitdiyinə görə dayandır-

"Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok" a həbsdən çıxarıcaq. Sadəcə, pulları tek yedyini boyuna al" dedi. Həbib ona deyirdi ki, kişi kimi söz verirəm ki, senin ailənə hər ay 500 manat pul göndərəcəyəm. Yasamal Rayon Polis İdarəsinə geldik. İdarenin qabağında adam elindən tərəpmək olmurdu. Hamısı Həbib və Elnur tərəfindən pulları əllerindən alınan insanlar idi. Həbib Axundov Elnur polisa aparanda elə danişirdi ki, guya onu zərərcəkənlərdən kimse ödürə bilər və bu na görə həbs edilməsini isteyir. Əslində isə məqsəd başqa olub, hamını inandırmış istəyirdilər ki, guya bu işin başında Elnur İbrahimov dayanıb. Faktiki isə Elnur İbrahimov işdə, sadəcə, bir vint olub".

**Həbib Axundov ifadəsinə təsdiqləyir və təzkib edir?**

Zərərcəkənin sözlərinə görə, Həbib Axundov ibtidai istintaqda Elnur İbrahimovun Yasamal Polis İdarəsine aparılması ile bağlı ziddiyətli ifadə verib:

"İfadəsində deyir ki, Elnur İbrahimov bu işdə rol alsa da, əsas şəxs o deyil:

"Həbib mənə deyəndən sonra ki, piramida düşüb, onlara inam tam itdi. Səbəbinə deyim. Həbib Axundov bir tərefdən piramida düşdüyüünü deyirdi, o tərefdən de gözümüz qabağında Elnur İbrahimovu sakitləşdirirdi. Deyirdi ki, qorxma, səni çox da həbsde yatmağa qoymayaçağı. Piramida düşən belə olur? İş üzrə 8 milyon manatdan artıq zi-

- mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi - külli miqdarda ziyan vurmaqla dələduzluq kimi təqsif olunur. Əslində isə CM-in 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbiş olan bir qrup şəxs tərəfindən tərəfdilək dələduzluq va 178.3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə de təqsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşdur. O da göstəriş verib ki, cinayət Məcələsinin



Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**E**rmənistanda növbədənəkar parlament seçkilərinin 2019-cu ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır. Ermənistanda KİV-lərinin məlumatına görə, bu barədə ölkə parlamentində müzakirələr aparılır. Növbədənəkar seçkilərin bu ilin sonunadək keçirilməsi gözlənilsə də, sonradan hökumət qərarını dəyişərək seçkiləri ertəledi.



Heç şübhəsiz ki, bu, Nikol Paşinyanın hökumətinin ağır durumla üz-üzə olmasından irəli gələn mövqə dəyişikliyidir. Paşinyan özünün 100 günlünü beş, ciddi problemlərə başa vurmaqdadır. Onun ölkə daxili rəqiblərinə sıradan çıxartmaq istiqamətində atdıği addımlara artıq Rusiyadan da qıcıqlı reaksiyalar və xəbərdarlıqlar gəlməkdədir. Ele Rusiya XİN rəhbəri Sergey Lavrovun "Ermənistanda baş veren hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlinə ziddir" deməsi, həmçinin baş verənləri narahatlıqları izlədiklərini bildirməsi birbaşa Paşinyana töhdid sayılı biler. N.Paşinyanın cəzalandırma qərarları ilə "çoq uzaqlara" gedib. Xüsusiələ də erməni hökumətinin Rusyanın adamlarına "qarmaq" atması, eks-prezident Robert Köçəryani həbs etməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Teşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun 2008-ci ilin 1 mart hadisələri zamanı Ermənistandan konstitusiya quruluşunun devrilməsində ittiham olunması birbaşa Rusyanın maraqlarına toxunmaqdır.

Mövcud situasiyada parlament seçkilərinin keçirilməsi Paşinyan üçün yaxşı perspektiv ved etmir. Çünkü Rusiya yeni ssenariini işe salıb, Paşinyanın özünü də yola sala bilər. Parlamentli respublika olan Ermənistanda baş naziri parlament seçir.

Xatırladaq ki, 2017-ci ildə keçirilən seçkilərin nəticələrinə görə, Milli Məclisde dörd siyasi qüvvə təmsil olunur: Ermənistandan Respublikaçılar Partiyası (ERP), Daşnakşütün Erməni İnqilabi Federasiyası, "Tsarskyan" və "Yelk" ("Çıxış") blokları. S.Sərkisinin saxtakarlıqları nəticəsində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və Oskanyan-Ohanyan bloku parlamentdən kənardə qaldı. Hazırda başı daxili problemlərə qarışan, həmçinin sosial problemlərin məngənəsində qalmış erməni xalqını müxtəlif yollarla sakitləşdirməyə cəhd edən Paşinyan üçün parlament seçkile-

ri keçirmək çox risklidir. Amma maraqlı budur ki, hazırlı tərkibi saxlamaq da onun hökumətinə təhlükə vəd edir. Ele bu günlərdə parlamentin 41 deputatının Robert Köçəryana azadlıq tələb etməsi Paşinyana xəbərdarlıqlıdır. Xüsusiələ də Rusiyanın Ermənistən hökumətinə xəbərdarlıqlından sonra erməni deputatlarının feallaşması təsdiyi deyil. Günün birində onlar hökumətə etimadsızlıq məsələsini də qoya bilərlər - təbii ki, Rusyanın dəstəyi ilə.

Azərbaycana bu proseslərin o mənada aidiyyəti var ki, Ermənistanda daxili məsələlərə, xüsusiələ də parlament seçkilərinə diqqətin artması avtomatik olaraq Qarabağ məsələsinə bərabərliyin yaranmasına rəvac verir. Pasinyan özü də etiraf edib ki, Ermənistanda heç bir hökumət Qarabağ məsələsində birtərəfli güzəstə qərar verə bilmez. Xüsusiələ də seçki ilində yeni hökumətin problem tənzimləməklə bağlı hansısa addım atması inandırıcı deyil. Bu, onun hökumətinin devrilməsinə sürətləndirə bilər. Deməli, Ermənistandakı parlament seçkiləri Qarabağ danışqlarına da maraqlı azaldacaq. Çünkü Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, status-kvonun saxlanması ilə barışmaq niyyətində deyil və danışqlar, sadəcə, vaxtın uzadılmasına xidmet etmemelidir. Hətta Ermənistandan yeni hökumətin konstruktiv mövqə sərgiləməyəcəyinə ümidi də ifadə olunub.

Bu arada XİN rəhbərlərinin növbəti görüşünün BMT Baş Assambleyası çərçivəsində keçiriləcəyi də bildirilib. Ancaq Paşinyanın parlament seçkilərinə "ölüm-qalın" məsələsi kimi baxması o anlımı verir ki, Qarabağ məsələsində ən azı gələn ilin mayınadək tərpəniş olma'yacaq.

**BAXCP** sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, prinsip etibarilə Paşinyanın bütün məqsədi və həyatı keçirdiyi addımların əsas qayəsi Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq, onu



## Ermeni baş nazirin Qarabağ hiyəsi - erkən seçkilər maya qaldı

Nikol Paşinyan indi ən çox hakimiyyətini qorumaq hayındadır, zəbt edilmiş Azərbaycan əraziləri ilə bağlı "ölü" nöqtədən tərpənən proses yenidən dalana gire bilər; ekspertlər deyir ki...

**evəzinə siyasi motivli məsələləri ortaya qoymaqdır:** "Ermənistən baş nazirinin bütün manevrələri buna səykənib. Həkimiyətə gəldiyi ilk günlərdə o, Dağlıq Qarabağın danışqlarda "terəf" kim iştirak etməsini istəyirdi. Daha sonra bu tələbin həyata keçirilməsinin mümkün olmadığını gördü. Həmçinin Azərbaycan tərəfinin bu tələbi bir mənali rədd etməsi və ATƏT-in Minsk Qrupunun həmsədrlerinin mövqeyi ilə üst-üstə düşməməsi səbəbindən daha sonra

bundan əvvəl dövlət başçısı seviyəsində Ermənistən keçmiş iqtidarı keskin şəkildə təqnid olunmaqla yanaşı, yeni hökumətə baş verənlərdən dərs çıxarmaq tövsiyyə edilmişdi. Ele prezidentin sonuncu çıxışlarında da maraqlı məqamlar var idi.

**Politoloq Elçin Şahinoğlu** bildirdi ki, prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylaşılması mərasimində Ermənistən yeni həkimiyətin siyasetinə ilk dəfə detallı toxunub: "Paşinyan bir tərəfdən danışqlarda Qarabağ separatçılarının iştirakını isteyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayaçaq, ikinci tərəfdən bu şart yərini yetirilmədən də Ermənistən xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyanın "danışqlarda separatçılar da iştirak etsin" telebini nəinki biz, beynəlxalq aləm də qəbul etmir".

**Politoloğun sözlərinə görə,** İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın üvanına "kirimnal xunta rejimi" işlətsə də, Nikol Paşinyana qarşı hələ ki sərt ifadədən istifadə etmək: "Ancaq İlham Əliyev sonrakı ifadəsində "onlar işgal siyasetini davam etdirmək fikrindədir. Hələlik biz belə qənətə gələ bilərik" cümləsinə de yer verir".

**E.Şahinoğlu** qeyd etdi ki, dövlət başçısı Ermənistəndə Azərbaycanla sülh çağırışları edənlər də diqqət yetirdiyini bürüza verib: "Biz bu çağırışları eşidirik" deyən prezident sülh üçün zəruri şerti təkrarla-

ment seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa həzir deyil. Ermənistən növbədənəkar parlament seçkilərinin gelən ilin mayında keçirməyi planlaşdırır. Həmin müddətə qədər gözləmeliyə dəyərmi - bu sualın aktuallığı da az deyil".

**E.Şahinoğlu** qeyd etdi ki, prezident İlham Əliyev Paşinyanın ziddiyəti bəyanatlarına da toxunub: "Paşinyan bir tərəfdən danışqlarda Qarabağ separatçılarının iştirakını isteyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayaçaq, ikinci tərəfdən bu şart yərini yetirilmədən də Ermənistən xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyanın "danışqlarda separatçılar da iştirak etsin" telebini nəinki biz, beynəlxalq aləm də qəbul etmir".

**Politoloğun sözlərinə görə,** İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın üvanına "kirimnal xunta rejimi" işlətsə də, Nikol Paşinyana qarşı hələ ki sərt ifadədən istifadə etmək: "Ancaq İlham Əliyev sonrakı ifadəsində "onlar işgal siyasetini davam etdirmək fikrindədir. Hələlik biz belə qənətə gələ bilərik" cümləsinə de yer verir".

**E.Şahinoğlu** qeyd etdi ki, dövlət başçısı Ermənistəndə Azərbaycanla sülh çağırışları edənlər də diqqət yetirdiyini bürüza verib: "Biz bu çağırışları eşidirik" deyən prezident sülh üçün zəruri şerti təkrarla-

di: "Sülh istayırlar, erməni əsgəri torpaqlarından çıxmışdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?" İlham Əliyevin Ermənistəndə sülh çağırışını edənlərə qarşılıqlı jesti də var: "İşğala son qoyulursa, bölgədə sülh yaranar, Ermənistənla Azərbaycan arasında əlaqələr yaranar, Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yaranar bilər". Beləliklə, Azərbaycan və Ermənistən rəhbərləri hələ görüşməsələr də, bir-birləri ilə qayıb müzakirə aparırlar. Qayıb müzakirə sanki Azərbaycan prezidenti ilə Ermənistən baş naziri arasındakı görüş tarixini yaxınlaşdırır".

Her halda, bütün bunlar ehtimallardır. Ermənistən həkimiyəti indiki çətin situasiyada mühabirənin başlanmasını heç cür arzulamır. Bir tərəfdən, Rusiya ilə münasibətlərdə soyuqluğun yaranması, digər tərəfdən, Azərbaycan ordusunun gündən-güne güclənməsi işgalçı ölüməni savaşdan qaçmağa sövq edir. Ele Paşinyanın prezident Putine az qala yalvararaq Azərbaycanı mühəribədən çəkindirək xahişini etməsi də bu qorxudan qaynaqlanır. Amma Ermənistən rəhbərliyi danışqları uzaqlıqlarda davam edəcəksə, konstruktiv mövqə sərgiləməyəcəksə, mühabirə qaçılmaz olacaq, bu, dəfələrlə deyilib.

Vaşington-Ankara əla-qələri günü-gündən pisləşir. Avqustun 1-də "Bloomberg" Agentliyi ABŞ-nın Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırladığı ilə bağlı xəbər yayıb.

Xəbərdə bildirilir ki, sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiye həkimiyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibini səbəbindən tətbiq oluna bilər. O da bildirilir ki, qadağalar Rusiya təşkilatlarına, şirkətlər və iş adamlarına qarşı tətbiq edilən mehdudlaşdırıcı tədbirlər modelinə uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə rahib Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəye sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etiraza səbəb olub. Bunun ardından ABŞ Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər və ədliyyə nazirliyinə qarşı sanksiya tətbiq etmək barədə qəbul etdiyi qərar iki ölkə arasında gerçinliyə daha da artırıb. Hazırda ev dostağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstekləmek, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmek və s. qanunaziddə eməllərdə təqsirlər bilinir.

ABŞ-in Türkiyəye qarşı sanksiya tətbiq etməsi qərarını Türkiyənin Xarici İşlər Na-

# Vaşingtonun Türkiyə rəsmilərinə qarşı sanksiyaları təhlükələr vəd edir

**Elxan Şahinoğlu:** "Bu vəziyyət həm ABŞ, həm də Türkiyənin əleyhinə işləyir"



zirliyi də sərt reaksiya verib. Sərt reaksiya verib. Parlamentdə təmsil olunan Ədalət və İnkışaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyetçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərra qarşı birgə etiraz açıqlaması yayılıb.

Qeyd edək ki, Ankara-Vaşington xəttində gərginliyə səbəb olan təkcə rahib Bronsunun işi deyil. Məsələ ondadır ki, ABŞ Türkiyənin son illərdə tutduğu siyasetdən narazıdır. Bir zamanlar Qərbin Şərqə

düşmənlərini sarsıtmak, insanlarda qorxu hissi yaratmaqdır.

Ancaq bu hückümlərin doğurduğu əsas sual ondan ibarətdir ki, dönyanın az qala bütün ölkələrinin səfərbər olduğu, böyük herbi koalisiyaların qurulduğu IŞİD-i sıradan çıxarmaq mümkün olmur. Hətta böyük şəhərləri itirən, dalbadal möglüb olan qruplaşma yeniden meydana çıxa bilir.

açılan qapısı olan, NATO-nun Şərqi sərhədi olan Türkiyənin regionda daha fərqli və müstəqil siyaset yürütməsi Vaşingtonda xoş qarşılınmır. Faktiki olaraq Suriyada qarşı-qarşıya dayanan tərəfə çevrilən ABŞ və Türkiye Ankaranın Moskva ilə yaxınlaşmasını da həzm edə bilmir. Vaşington rəsmiləri açıq şəkilde Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınmasına qarşı olduğunu bildirirlər.

Türkiyə isə Vaşingtondan daha səmimi müttefiqlik, Suriyada və Türkiyədə fəaliyyət göstərən kurd silahlı qruplara dəstəyi dayandırmamasını, Fətullah Güleni Ankaraya verməsini istəyir. Belə aydın olur ki, indi iki ölkə arasında anlaşılmazlıq nöqtələri xeyli çoxdur. Ancaq təbii ki, siyasetdə daimi dost və düşmən anlayışı da yoxdur. Türkiye 2 il əvvəl məharibə vəziyyətində olduğu Rusiya ilə münasibətləri bərpə etdi. Yeni siyasi iradə olacağı təqdirdə Vaşingtonla da bariş-

maq mümkündür. Lakin görünən odur ki, hələlik nə Vaşington, nə də Ankara mövcud şərtlərdə güzəştə getmək istəmir. Lakin vəziyyət günü-gündən daha çox narahatlıq doğurmağa başlayıb.

**Politoloq Elxan Şahinoğlu** deyir ki, Vaşingtonun sanksiya qərarı görünməmiş hadisə ola bilər. Ekspertin fikrincə, Ankaranın əvvəlki siyasi kursu kəskin şəkildə dəyişib: "ABŞ-in Türkiye vətəndaşlarına qarşı sanksiya qərarı görünməmiş hadisə olacaq. "Soyuq məharibə" dövrünün iki müttefiqi hazırda bir-birilərindən inanılmaz dərəcədə uzaqlaşışlar. İş o yere çatıb ki, bu gün Türkiye ABŞ-in bölgədəki iki əsas rəqibi - Rusiya və İranla yaxınlıq edir. Məsələn, Türkiye ilə ABŞ arasında mövcud olan gərgin mövzular (Gülenin ifadəsi, ABŞ-in PKK-nın Suriyadakı törəmə təşkilatlarına verdiyi dəstək, ABŞ-da həbsə olan Türkiye vətəndaşları, Türkiyədə amerikalı rahibin ev həbsi və s.) Türkiyə-

nin Rusiya ilə münasibətlərində yoxdur. Yeni Türkiyə-Rusiya münasibətləri daha rəvan və anlaşıldır, problem yaradacaq mövzular yoxdur. Tam əksinə, əgər əvvəller Türkiyə Suriyadakı vəziyyətə görə Rusiya ilə dərin fikir ayrılığına malik idisə, indi birgə əməkdaşlıq mövcuddur. Rusiya həttə Türkiye'nin narahatlığına səbəb olmasın deyə Suriyadakı silahlı kurdlerdən bir qədər məsafə saxlaysıra.

**E.Şahinoğlu** fikrincə, ABŞ-in Türkiyəye qarşı artan sanksiyaları və təhdid dili qardaş ölkəni Vaşingtondan daha çox uzaqlaşdırır: "Təsadüfi deyil ki, Türkiye prezidenti ABŞ-tən təqnid edən regional təşkilatlar üzvlüyü can atır. Bu vəziyyət həm ABŞ, həm də Türkiyənin əleyhinə işləyir. ABŞ dünyasının super dövlətidir, Türkiyə də Avrasiya bölgəsinin aparcı ölkələrindəndir. Bu dövlətlər arasında qovşa regional mübarizə də alovlandırıraq".

□ **Kənan RÖVŞƏNOĞLU,**  
"Yeni Müsavat"

müxalifətə xarici ölkələr də dəstək verdi və nəticədə daha fəal və bu hadisələr "müqaddəs cihad" kimi yanaşan islamçı qrupların sayı və gücü sürətlə artırdı. Çünkü həmin vaxt Qərb dövlətləri də diktatorların devrilməsi üçün silahlı müxalifətə - dinə yanaşmasından asılı olmayaraq - dəstək verdi. Qərb yalnız iş-işdən keçəndən sonra radikal islamçı qrupların fərqində ol-

**S**uriya ordusu ölkənin cənubunda İordaniya və İsrail sərhədində sonuncu məntəqəni, IŞİD-in nəzarətində olan Tasıl rayonunu da azad etib. Hazırda hückumət qüvvələri cənub sərhədlərinə tamamilə nozarat edir. Hazırda əməliyyatlar qismən Dərə bölgəsinə yaxın Suveyda rayonundakı IŞİD mövqelərinə qarşı aparılır. Hansı ki, ötən həftə məhz Suveyda əyalətində IŞİD qəflətən kndlərə hücum edərək genişmişli terror aktı töretdi.



**Kenan Rövşənoğlu**

# İŞİD-in kökü nüye kəsilmir?



Qeyd edək ki, iyulun 25-də IŞİD-in Suveyda rayonunda törediyi terror aktları nəticəsində 246 nəfər ölüb. Terror təşkilatı 20 qadın və 16 azyaşlısı girov götürüb. Ötən gün isə Dəməşqin şimalında Dumeyr hərbi bazarı yaxınlığında hückumət qüvvələrinə hücum təşkil edən IŞİD silahlıları erazinin təhlükəsizliyinə cavabdeh olan general-major Nədim Əsəd və 10-dan artıq hərbçini öldürüb.

IŞİD-in bu şəkildə qəfil peydə olması yeni hadisə deyil, necə deyirler, heç kimdə təəccüb doğurmur. IŞİD yarandığı gündən bu cür qəfil hückumətlər ilə "məshurlaşıb". Hiss olunur ki, Suriyada son zamanlar hökumətin ciddi basqları ilə üzləşən qruplaşma bir növ qıisas aksiyaları təşkil edib. Bu ilin əvvəlində İraqın Anbar vilayətində, daha sonra Kerkükde qıdas aktları töredildi. Bunun da əsas səbəbi

həm öz tərəfdarlarını ruhlandırmak, hələ tamam sıradan çıxmadiğini göstərmək, həm də

Bu meydanaçıxmalar isə IŞİD tarixində çoxdur. 2004-cü ildə İraqın ABŞ ordusu tərəfin-

gini qoruyub saxlayır. Çox güman ki, IŞİD və onu idarə edənlər yenidən üzə çıxmak üçün növbəti xaos dövrünü gözləyir. Buna qədər isə vaxtaşırı olaraq "varlıqlarını" qanlı formada İraqa və bütün dünyaya xatırladılar.

IŞİD və bənzər silahlı qrupların ortaya çıxmazı və her dəfə ağır zərbə alıqdan sonra topalanıb ortaya çıxmazı, güc qazanması ilk növbədə ölkələrdəki siyasi şərtlərlə izah olunmalıdır. Çünkü birincisi, inqilab başlayan ölkələrdə uzun illər davam edən avtoritar rejimləri siyasi institutları məhv etdiyi üçün (yənə Tunis və Misirdə qismən də olsa siyasi partiyalar və QHT-lər qalırdı) başlayan inqilabi proseslərin fonunda yaranmış təşkilatlanma boşluğununda radikal islamçılar ortaya çıxdılar.

Həm Liviya, həm də Suriyada hakimiyətə qarşı silahlı

du, onda isə artıq gec idi. Məsələ ondadır ki, radikal islam amili müsəlman ölkələri üçün həmişə aktual problem olub. Çünkü sosial ədalətsizliyin, yoxsullğun, avtoritarizmin mövcud olduğu yerde isə istəməz alternativ gücləndirilən fədə etməyə hazır olan siyasi partiyaları və qruplarıdır. Bu "təcrübəni" ötən əsirin 60-70-ci illərində Əfqanistanda başlayan məharibədə ortaya çıxan "el-Qaide" nümunəsi təsdiqləyib.

Hər ne qədər maddi maraq, macəraçılıq elementləri olsada, nəticə etibarı ilə bu tip təşkilatların mayasını barışmaz, radikal məbarizə ideyaları təşkil edir. Bu ideyalar isə avtoritar ölkələrdə daha yaxşı cucerir.

"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Al-baniyanın "Kukes" klubuna Bakida 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlaması Azərbaycanı sevincə qərq edib. Artıq Ağdam klubunun III təsnifat mərhələsindəki rəqibi də məlumdur. Bu, Belarusun BATE klubudur.

III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab oyunları isə 14-15 avqust tarixlərində olacaq. "Qarabağ" meydana ayın 7-də çıxacaq və rəqibini ilk olaraq Tofiq Bəhramov adına Respublika stadiyonunda qəbul edəcək.

Komandamızın ötən il Çempionlar Liqasının qrup mərhələsinə düşərək qazandığı böyük uğuru tekrarlaması üçün iki mərhələ keçmək kifayət edir. "Qarabağ" BATE-ni keçərsə, Avropa Liqasının qruplarına vəsiqəni təmin edəcək, Çempionlar Liqasının qruplarına düşmək üçün play-off oyununa çıxacaq.

Artıq bütün gözəl BATE ilə oyuna dikkil. Həmin gün bütün Azərbaycan "Qarabağ" deyəcək. Futbol mütəxəssislerinin bu oyunla bağlı proqnozları müxtalidir.

**Komanda.az** saytının redaktoru Natiq Muxtarlı "Yeni Müsavat" açıqlamasında öncəliklə "Qarabağ" "Kukesi" qarşısında nümayiş etdirdiyi oyun barədə danışdı: "Qarabağ" qol vurmaq istəmirdi" yox, "Qarabağ isteyirdi, amma qol vura bilmirdi" fikri daha məntiqlidir. Bunun da obyektiv səbəbləri var. "Qarabağ" bu mövsum Çempionlar Liqasında keçidiyi ilk 3 oyunda cəmisi bir qol vura bilmədi. Yəni "Qarabağ" in qol vura bilmək problemi əvvəldən mövcud idi. Bunu məşqçilər korpusu da bilirdi. Ona görə de "Qarabağ"ın hücum potensialını artırmaq üçün transferler edilmişdi. Dünənki (srağagünkү-red.) oyunda da hücum xəttində yeni futbolcular gördük. Amma bu fut-

# "Qarabağ": addım-addım uğura doğru

İdman şərhçiləri komandamızın şanslarını dəyərləndirdilər:  
**Natiq Muxtarlı:** "Növbəti mərhələdəki rəqibdən qorxmağa dəyməz"  
**Aydın Bağırov:** "Qarabağ" BATE-dən üstün görünür"



bolculardan dərhal qollar gözləmək sadələvhili olardı. Çünkü komandaya yeni qoşulublar. Ona görə də xətlərəsi əlaqələrdə çatışmaqları olacaqı belli idi. Üstəlik, Qurban Qurbanov da oyunundan əvvəl etiraf etmişdi ki, yeni futbolcular istenilən formada deyiller. Amma bütün hallarda, "Kukesi" ilə cavab qarşılaşmasında "Qarabağ"ın hücum potensialının artıldığı açıq-aşkar hiss olundu. Sözsüz, hücum xəttinin səviyyəsi ovdan-oyuna yüksələcək. Ancaq bu yüksələşə qisa zamanda nail olmaq vacibdir. Çünkü növbəti rəqib BATE-dir. Belarus komandası olduqca nizam-intizamlıdır. Bu komandanı yarı qüvvə ilə mağlub etmek mümkün deyil. Üstəlik, BATE "Kukesi" də deyil ki, bütün komanda ilə müdafiə olunsun. Vaxt azdır, amma ümidsiz də deyil.

**Qol.az** saytının baş redaktoru Aydin Bağırov "Kukesi" ilə "Qarabağ"ın oyununun aldadıcı olabiləcəyinə işarə etdi: "Kukesi" ilə

nəticəyə aldanmaq olmaz. Doğrudur, "Qarabağ" rəqibi qarşısında çox yaxşı oynadı. Bunun hər kəs şahidi oldu. Xüsusiələ menim diqqətimi dəha çox komandaya cəlb edilən yeni legionerlərin səviyyəsi cəlb etdi. "Qarabağ"ın hücumu problemi var idi. Amma Innocent Emeqaranın "Kukesi" qarşısında oynadığı oyun bu problemin aradan qalxacağını göstərdi. Baxmayaq ki, zədə və cezali olması səbəbindən bir müddət idki, oynamırdı. Onun özündə irade təpib "Kukesi" ilə oyunda yüksək oyun nümayiş etdirməsi "Qarabağ" a verəcəyi töhfələri göstərdi. Emeqara bundan əvvəl de "Qarabağ"da oynamışdı. O vaxt da yaxşı oynayırdı. Sadəcə, komanda daxilindəki bəzi problemlər görə Azerbaycanın getmişdi. "Qarabağ"da getdikcə irəliliyişi olduğunu açıq şəkildə sezilir. Amma "Kukesi" ilə oyun heç kəsi aldatmamalıdır. Unutmaq olmaz ki, alban klubunun səviyyəsi bundan əvvəl "Qarabağ"ın mübarizədən kənarlaşdırıldığı nə "Olimpiya"nın, nə de BATE-nin səviyyəsində deyil. Bu klublardan "Kukesi" səviyyəcə çox aşağıdır. Kifayət qədər antifutbol oynayan klubdur. "Qarabağ"la keçirdiyi iki oyunda da bunun şahidi oldu. Komanda arxa da oturub, bir dəfə də olsun ki, tutarlı hücum etmədi. BATE belə olmayıcaq. Doğrudur, klub əvvəlki səviyyədə deyil. 10 il əvvəlki, eləcə de SSRİ dövründəki BATE bu gün yoxdur. İndidən "Qarabağ"ın bu klubu keçib-keçməyəcəyi bərədə fikirlər səsləndirmek peşə-



karlıdan uzaq olar. Amma hər halda, indiki vəziyyətdə "Qarabağ" BATE-dən üstün görünür. Lakin nəzərə almalyıq ki, ilk oyun Bakida olacaq. Bu, rəqib üçün

önəmli bir üstünlük ola bilər. Açıqı, şansları hazırlıda "Qarabağ" in xeyrində hesab edirəm".

□ Cavanşir Abbaslı,  
**"Yeni Müsavat"**



## Arvadını xüsusi amansızlıqla öldürənə hökm oxundu - 17 il

**A**rvadını öldürən şəxsin məhkəməsi başa çatıb. Rasim Çertikov 17 il cəza alıb. Musavat.com xəber ver ki, Baki Ağır Cinayətlər Məhkəməsində qətl tərətməkdə təqsirləndirilən Rasim Çertikovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökümə əsasən R.Çertikov 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rasim Çertikov 33 il birlikdə yaşadığı arvadı Arife Çertikovanı aralarında yaranmış mübahisə zəminində qətl yetirib. Təqsirləndirilən şəxs elan olmuş ittihad üzrə özünü qismən təqsirli bildiyini deyib.

Rasim Çertikova serbest ifadəsində həyat yoldasını qısqanlıq zəminində öldürdüyünü söyləyib. Deyib ki, arvadı öz istəyi ilə dəyəlik işinə başlayıb: "İki ay onu işə özüm apardım. Amma onun işləməsinə razı deyildim. Sonra Arife gecə növbəsinə keçmək istədi. Buna görə də aramızda mübahisə düşdü, Arife küsüb atasının evinə getdi".

**Çertikov xanımı ilə barışığa cəhd etdiyini qeyd edib:** "Onun iş yerinə getdim. Arifenin işdən çıxmamasını istedim. Sonra qaynanamgilə gedib, onu evə gətirdim. Arife ilə razılaşdıq ki, ancaq gündüz növbəsində işləsin. Əvvəl bu qaydada çalışı, lakin sonradan fikri ni dəyişdi. Arife Türkiyəyə getdi. Amma bunu məndən gizlətdilər. Bundan sonra içimdə şübhələr yaradı. Arife yə evi satıb, Rusiyaya getmək istədiyi dedim. O razılaşdı ki, ancaq yuxarı mərtəbəni saatı. Evi satandan sonrakı günün gecəsi onu işdən götürdüm. Yeniden Rusiyaya getmək məsələsini danışdım. Bunu istəmediyini bildirdi. Mən də buna əsəblədim".


**R.Çertikov ifadəsində 23 il ailəsi ilə birgə Yessentukide, Kislovodskda və digər şəhərlərdə yaşadıqlarını, son iki ilde Azərbaycana gəldiklərini deyib:** O, arvadını öldürmek niyyətinin olmadığını söyləyib: "Mənə dedi ki, səndən bir kişi kimi həzz almırımn. Bu, məni çox əsəbləşdirdi. Sonra dedi ki, idürsən de, işdən çıxb Rusiyaya getməyəcəm. Rusiyaya getmək istəməyimiz kürəkənim, qızım da bilirdi. Oğlum 9911 taksi şirkətində işləyirdi. Kürəkənim də deyirdi ki, gedin, Rusiyada xoşbəxt yaşayın. Birçə arvadımı yola getirməmirdim. Onun bu hərəkətləri qıruruma toxunurdu. Deyirdim ki, Arife, bir de görüm, sənə ne olub ax? Niye bu qədər dəyişmişən?"

Qeyd edək ki, R.Çertikov həyat yoldasını öldürdüyüne görə ona qarşı Cinayət Məccələsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və daha bir neçə maddələrə ittihad irəli sürüllüb.

□ İlkin MURADOV,  
**Musavat.com**

## Suyun qiyməti artırıldı, Bina sakinləri susuz qaldı

**Anar Cəbrayıllı:** "Vəsait ayrılsa, bu işləri davam etdirəcəyik..."



**X**əzər rayonu, Bina qəsəbəsinin sakinləri redaksiyamıza müraciət edərək bildiriblər ki, su teminatı ilə bağlı ciddi problemlə üzülmüşlər. Sakinlərin dediyinə görə, Bina qəsəbəsinə su xətti çəkilmədiyindən sakinlərin daima suyu su maşınlarından alıblar. Alınan su isə Ramana qəsəbəsindən götürülmüş. Lakin ötən gün Ramana qəsəbəsində su kəsilib, bir gün sonra isə problem həll olunsa da, bu dəfə gözlənilməz problem ortaya çıxıb. Qəsəbə sakini Amil Həsənovun dedikləri:

"Əger su maşınları bundan evəl suyun tonunu 50 qapıkdan alırdılar, bu gün məlum olub ki, qiyət iki dəfə artırılaraq 1 manat olub. Bunun üçün su maşınlarının sürəcüləri etiraz edərək su almaq istəməyiblər. Neticədə qəsəbə sakinləri tamamilə susuz qalıb. Əsitt yay mövsümündə çıxılmaz vəziyyətdə qalmışq".

Qəsəbə sakini deyir ki, prob-

lemə bağlı aidiyəti qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb: "Xəzər Rayon İcra Həkimiyəti ile əlaqə saxladı. Qurumdan bizə dedilər ki, problemlə bağlı məlumatları yoxdur. Oradan bizi "Azərsu" ASC-ye yönəldirdilər. Həmin qurumdan isə bildirdilər ki, "məsələ bizim səlahiyyətmizdə deyil". Yeni qurumlar prob-

lemi bir-birinin boynuna atır, biz

göre də su almaq istəmirlər. Halbuki bundan əvvəl bizim qurumdan 50 qapıya aldıqları suyu Bina qəsəbəsinə 5 manadın satıldılardır. Biz sürücülərin işinə müdaxilə edə bilmərik axı, bu onların öz işləridir, maşınlar da onlara mexsusdur".

"Bəs problemdə çıxış yolu nədir?" sualımıza qurum əməkdaşı bu cür cavab verdi: "Bəli, Ramana qəsəbəsinə bir hissəsinə su çəkmişik, işlər görüüb. Hazırda tamamlanmış layihələrimiz var, əger vəsait ayrılsa, bu işləri davam etdirəcəyik".

□ Xalida GƏRAY,  
**"Yeni Müsavat"**

**A**zərbaycanda benzin yanacağının bahalasmasından sonra avtomobil bazarında müşahidə edilən qiymət artımı müştəri qılığı ilə nəticələndi. Lakin hazırda vəziyyət bir qədər fərqlidir. "Yeni Müsavat"ın reportör grupu olaraq Bakıda avtomobil satılan ərazilərdə olub, bəzi nüansları öyrəndik.

Əvvəlcə onu qeyd edək ki, artıq bir müddətdir ki, metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yerləşən avtomobil bazarı ləğv edilib. İndi həmin ərazidə avtomobil hissələri satılır. Avtomobilini satmaq istəyənlər isə Yasamal rayonu ərazisindəki maşın bazarına yollanmalıdır.

Bu bazara girmək üçün isə 10 manat məbləğində ödəniş etmək lazımdır. Buna görə də eksər satıcılar maşınlarını bazar da deyil, ele metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yerləşən köhnə maşın bazarına getirib burada satırlar. Onlardan öyrəndik ki, hazırda maşın bazarında müştəri qılığı yaşanır. Qiymətlər qalxdığı üçün alicilar yox səviyyəsindədir. Lakin onu da müşahidə etdik ki, artıq maşınların kreditlə satışına da şərait yaradılıb. Bu hal isə bazarda müeyyən aktivliyə səbəb olub.

Uzun müddətdir maşın alverisi ile məşğul olan Saleh Bayramov bildirdi ki, demək olar, hər həftə Badamdar ərazisində yerləşən maşın bazarında olur. Satıcının sözlərinə görə, bazarda vəziyyət ürəkaqan deyil: "Əvvəlcə onu deyim ki, benzinin qiyməti qalxandan sonra bazarda həm benzinqə işləyən köhnə avtomobilərin, həm də dizel yanacağı ile işləyən maşınların qiymətində artım oldu. Buna görə də onuzda müştəri üzünə həsrət qalan bazarда vəziyyət bir qədər də gərginləşdi. Bundan əvvəl də manatın məzənnəsində ucuzaşma olduğu üçün yeni avtomobilər bahalaşmışdı. Yeni avtomobilərin bahalaşlığı ərefədə, yeni təxminən 2015-16-ci

# Avtomobil bazarında vəziyyət dəyişib - alıcı az olsa da...

**Satıcı:** "Bu dəqiqə maşın almaq istəyən alıcı da əziyyət çəkir, satıcı da"; **iqtisadçı:** "Bazarda qiymətlər bir müddət sonra dəyişə bilər"



illərdə "ikinci əl" avtomobilərin satıldığı bazarda müştərilər indikindən çox olurdu. Buna görə də "ikinci əl" avtomobilərin deqiyməti bahalasıdır. Qiyməti qaldıran satıcıların özüldür. Həm qiyməti yuxarı qoyurlar, həm də satış edə bilmirlər. Adam taniyram ki, aylardır 1998-ci il "Mercedes c200" markalı avtomobili bazara çıxıra, sata bilmir. Həzirdə bazarda nisbətən yaxşı satılan avtomobilər dizel yanacağı ile işləyənlərdir. Onların da çoxunun mühərriki problemlər olduğundan yaxşı maşın tapmaq çətindir. Bu dəqiqlik maşın almaq istəyən alıcı da əziyyət çəkir, satmaq istəyən də. Qiymətlərə gəlincə isə insanların daha çox

maraqlandığı "Mercedes"lərin mühərriki kiçik olan bütün markaları bahalasıdır. Məsələn, 1998-ci ilin "Çeşka"sını 11 min 500 manata bazara çıxarırlar. Halbuki 3 il bundan önce həmin maşını 6-7 minə desəydim, heç alan olmazdı. Son aylarda «Opel» də bahalasıdır. Çünkü alıcıları artıb.

Satıcının sözlərinə görə, bazarda kreditle da satılan maşınlar var: "Olur ki, maşının ilk sahibi krediti ödəyə bilmir, çıxarırlar bazara. Alıcı onun ödədiyi məbləği verir, qalan pulu isə banka kredit formasında hər ay ödəyir. Son aylar lizinqlə, kreditlə maşın satanlar da çoxdur. Bazarda ən ucuz maşınlar kon-

disionersiz maşınlardır. İki eyni marka maşının kondisioneri yoxdur, onların arasında 700-1000 manata qədər qiymət fərqi olur. Əvvəller bazarda maşın gətirən az idi. İndi isə bu

Aydın istintaqa ifadəsində Samiri evlərinə məhz oğurluğa girmesinə görə vurdugunu deyib. Lakin istintaqqılar Samirin mobil telefonuna gələn SMS-lərden sonra qətlin əsl mahiyyətini ortaya çıxarırlar. Məlum olub ki, Samirin telefonunda son SMS Aydının anası tərəfindən yazılmış "Qapı açıq olacaq, gırarsın içəri" olub. Məhz bu SMS-dən sonra Samirin Aydingilin evinə hansı məqsədə getmişsi aydınlaşdır.

Bıçaqlanın qətəl yetirilən sənətçilərin sırasında tanınmış meyxanaçı Elçin Maşağalı da var. 1994-cü ildə o, yaxın dostu, meyxanaçı Məşədibaba Aydemirov tərəfindən bıçaqlanaraq, dünyasını dəyişib. Hadisəyə səbəb dörtlər arasında baş vermiş mühəbiasə olub. Elçin Maşağalı xəstəxanaya gec çatdırıldıq üçün çox qan itirək vəfat edib.

Bıçaqlanan, lakin həyatda qalmağı bacaran sənətçilər də var. Onlardan biri xalq artisti Faiq Ağayevdir. 2010-cu ilin sentyabrında o, iki cangündəni ilə birlikdə bıçaqlanmışdır. Hadisəyə səbəb sənətçinin yolda maşını idarə edərkən həmin yolla hərəkətdə olan sürücüye yol verməməsi olub. Nəticədə mühəbiasə düşüb, getdiqə qızışan mühəbiasə münaqışəyə çevrilib. Nəticədə F.Ağayev və iki cangündəni 3 nəfər tərəfindən bıçaqlanmışdır.

Bıçaqlanan digər məşhur sənətçimiz Niyaməddin Musayevdir. Təxminən 31 il bundan əvvəl sənətçi Gəncədə konsert verer-

kən hər kəsin gözü önünde bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından olub. Konsert zamanı həmin fanati N.Musayevə gül verərək, gül buketinən içindən bıçağı çıxardaraq sənətçinin boğazına və qarın nahiyyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər mə-

problem aradan qalxıb. Kim saatı bilirsə, yeni maşın gətirməkdə problem olmur".

Söhbət etdiyimiz satıcılar onu da bildirdilər ki, benzinin qiyməti qalxarsa, bazarda maşınların qiyməti bir qədər düşə bilər.

Bazardakı son Şurumla bağlı "Yeni Müsavat"a danişan iqtisadçı Natig Cəfərli söylədi ki, avtomobil bazarında qiymətlər bir müddət sonra dəyişə bilər: "Əslində yanacağın qiymətinin bahalasması ilə bağlı gözəlləntilər maşın bazarına da öz təsirini göstərəcək. Lakin hələ ki bu proses getmir. Benzinin qiyməti 90 qəpik olandan sonra bazarda dizel yanacağı ilə işləyən maşınlara tələbat artıb. Buna görə də həmin avtomobilərin qiyməti də bahalaşdır. İndi gözəlləntilər var ki, dizel yanacağının da qiymətində bahalasma ola bilər. Bu gözəlləntilərin ilk növbədə dizellə işləyən maşınlara təsir göstərmə ehtimal var. Əgər bahalasma baş verse, dizellə işləyən maşınlara tələbat azalacaq. Bununla da qiymətlər düşə bilər. Benzinlə işləyən maşınlara gelinç, burada fərqli nüanslar var. Belə ki, son aylar müxtəlif üsullarla yenidən kreditləşmə məsələsi gündəmə gəlib. Banklar, bank olmayan kredit təşkilatları vasitəsilə və hətta fiziki şəxslərin özüllərinin birbaşa müqavilə bağlanması ilə kreditlə maşınlar satıla bilir. Kreditləşmə imkanı ona görə yaranır ki, manat dollara nisbətə sabitdir. Bu isə tələbatı artırıb və qiymətlər də artıb. Əgər gələcəkdə dolların məzənnəsində hər hansı bir dəyişiklik olsa, bu, bazarda yenidən durğunluğun yaranmasına səbəb ola bilər. Bu il ötən illə müqayisədə avtomobil bazarında demək olar ki, durğunluq aradan qalxıb. Həm Gürcüstandan gələn avtomobilərin sayıda, həm də satışda artım müşahidə olunur. Yanacaqda qiymət dəyişikliyi olsa, satışların əksinə şəkildə azalacağı görecəyik".

□ Əli RAIS,  
"Yeni Müsavat"  
Fotolar müəllifindir

# Bıçaqlanan, həyatda qalmağı bacaran müğənnilərimiz

Hədisələrdən müəmmə kimi qalanları da var...



Gənc xanəndələr Miriyusif Mirizadə və Novruz Hüseynovun faciəvi şəkilde dünənini dəyişməsi hər kəsi sarsıtdı. Əvvəlcə onların toy mərasimindən geri dönerkən yol qəzasında oldüyü dəyişsə də, sonradan olayın dəhşətli məqamları ortaya çıxdı.

Xatırladıq ki, bundan əvvəl də sənətçilərin qətəl yetirilməsi və yaxud bıçaqlanması olayları yaşanmışdır. Belə ki, bir neçə il bundan əncən xanənde Samir Mustafayev öldürülmüşdür. Xanəndənin qətlinin əsl səbəbi onun mobil telefonuna gələn SMS oxunduqdan sonra məlum olmuşdur. S.Mustafayev ilk olaraq mənzilə oğurluğa girən bir şəxs kimi öldürülüb. Qətl törendən 16 yaşlı Aydın Orucov gecə saatlarında yaşadığını evin ikinci mərtəbəsindən aşağı düşüb. Birinci mərtəbədə, anası yatan mərtəbədə səs eşidib. Eve oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşdır. Onlar

arasında dava düşüb. Aydın bıçaqla Samirə iki zərbə vurşa da, onu əlindən buraxıb. Samir evdə zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samir "Papanin" körpüsü nənə altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görünen Aydın bıçaqla ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minibüsə sərüşüçü 1 sayılı Şəhər Xəstəxanasına sürməsini emr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib.



## Qusarda faciə: 3 uşaq anası intihar etdi

Qusar rayonunda 3 uşaq anası intihar edib. «Report»un Şimal börosunun verdiyi məlumatə görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəlliüdü Tərəno Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib. 58 yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunada araştırma aparılır.

**Cümə söhbətləri**

**B**ismillahir-Rahmanir-Rahim!  
Allaha həmd olsun ki, nuranı bir mənəvi günləri - Zilqədə ayının əyyamı yaşayıraq. Möminlər, iman əhlə üçün, düzəlmək istəyənlər, tövbəkar olmaq istəyənlər üçün gözəl bir fürsət, fəsildir.

Ayetullah Cavadi Amuli cənabları buyurur ki, insanın zaman-zaman özünü islahi üçün mənəvi ərbəinlər saxlamağı, qırxgənlük islahi proqramına rüayet etməsi tövsiyə edilir. Bu qırxgənlükda insanın həyatında müyyən mənəvi proseslər gedir. Bəzi şeylərin hasil olması, bəzi şeylərin müalicəsi üçün, bəzi şeylərin inkişafı üçün görüñür ki, bəlli bir vaxta ehtiyac var.

Allah bu qırxgənlərə xüsusi bərəket verib. Bu qırxgənlərin əsas hədəfi - Allahın razılığını qazanmaq olmalıdır. Bütün qalan mövzular - təfərruatdır. Mühüm odur ki, hər birimizin yekun durumu bununla ölçüləcək ki, biz bu dünyani hansı halda tərk edəcəyik.

Yaşadığımız Zilqədə ayının birinden Zilhiccənin onuna qədər olan müddətin böyük əhəmiyyəti var. Hətta insana tövsiyə olunan qırxgənlük proqramları baxımından mənəvi bahar kimi dəyərləndirilir. İmkən var ki, bu qırxgənlükde düzəlek, bərpa olunaq.

**Allahın bəyəndiyi ən gözəl əməl - hədiyyə vermək**

Bəzi şeylər var ki, insanın əqidəsində, etiqadında, dünyagörüşündə baş verməlidir. Məsal üçün, birmənali mövzuların biri budur ki, bizlər gərək öz dünyagörüşümüzü vaxtaşırı təftiş edək. O ki ixləs deyirik, yalnız Allah üçün deyirik - həmin o tövhidi ruhiyyəmizi təftiş etməliyik. Namazı niyə qılmağımızı, orucu niyə tutmağımızı, cürbəcür ibadətləri nə üçün etdiyimizi düşünməliyik.

Bunların hamısı onun üçündür ki, insan qəflətə düşməsin, növbətçi xarakterli işlər görməsin. Bəzi əməllər də var ki, bunlar praktik səciyyəlidir. Bu əməllər zahirən məşət xarakterli, adı münasibətlə xas səciyyə daşmasına baxmayaraq, içərisində çox böyük yük, quruculuq yükü daşıyır. Onlardan da biri - insanlar arasında möbəcud olan ənənə-bir-birilərinə hədiyyə etməkdir.

İnsanlararası münasibətlər, davranışlar öz-özünə düzəlmir, bu münasibətlər qurulur, qurulur, kin və düşmənciliyi aradan götürür". Hədiyyə verməyin üç mühüm təsiri bərədə əziz Peyğəmberimiz (s) bizləri xəbərdar edir. Hədiyyə vermək həm məhəbbət yaradıcıdır, həm qardaşlığı diri saxlayır, həm də kin-küdürü aradan qaldırır. Bir-birinizə hədiyyə verin ki, bir-birinizə məhəbbətiniz olsun.

# Qəlbəri bir-birinə yaxın edən sadə vasitə



**Hacı İlqar İBRAHİMOĞLU, [ibrahimoglu@gmail.com](mailto:ibrahimoglu@gmail.com)  
İlahiyyatçı-filosof, İçərişəhər Cümə Məscidinin imam-camatı**

nin həm maddi, həm qeyri-maddi forması var. Bəzən bir təbəssüm ən böyük hədiyyədir. Bəzən bir möminin digər möminin maraqlanması, halını soruşması ən böyük hədiyyədir. İnsanlararası münasibətlərde ən qədim ənənələrdən biri Məhz hədiyyə etməkdir. İnancımızda hədiyyə etməyin həm ədəbi, həm fəlsəfəsi geniş şəkildə açıqlanır.

Bir insan digər bir insana hədiyyə verəndə, həm alarkən bəlli bir proseslə gedir, həm hədiyyə verəndə bir proseslə baş verir. Hədiyyəni verərkən artıq veren şəxsin özündə bir pozitiv ruhiyyə yaranır. Söhbət manipulyasiya üçün, bir şəye təsir etmək üçün həyatə keçirilən eməldən deyil, məhz səmimi şəkildə hədiyyə verməkdən gedir. İnsanın ruhiyyəsini, şəxsiyyətini öyrənen elm də deyir ki, hədiyyə verərkən və alarkən insanda bəlli bir yüksəlik, pozitif inkişaf gedir. Hədiyyəni veren kes alan şəxsə həmin sevinci görərkən, onun özündə bəlli bir yüksəlik gedir. İnsanda pozitivlik yaranır, streslərin aradan getməsinə səbəb olur, aramış yaradır.

**Hədiyyə məhəbbət gətirər**

**Həzərət Peyğəmbər (s) buyurur:** "Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənciliyi aradan götürür". Hədiyyə verməyin üç mühüm təsiri bərədə əziz Peyğəmberimiz (s) bizləri xəbərdar edir. Hədiyyə vermək həm məhəbbət yaradıcıdır, həm qardaşlığı diri saxlayır, həm də kin-küdürü aradan qaldırır. Bir-birinizə hədiyyə verin ki, bir-birinizə məhəbbətiniz olsun.

Hədiyyə vermək istəyi insanın pak fitrətində qoyulmuş mövzulardandır. Balaca, fitrət saf uşaqlara diqqət etsək, görərik ki, nəse çəkib və ya düzəldib valideynlərinə, nənə-babalara hədiyyə etməyi xoşlayırlar. Bu, bir daha onu göstərir ki, hədiyyə etmək insanın fitrətində qoyulmuş mövzulardandır.

**Həzərət Peyğəmbər (s) buyurur:** "Hər kim səfərdən qayıdır, yaxşıdır ki, özü ilə hədiyyə gətirsin. Hətta əger öz kisəsinə bir daş da atsa belə".

Təessüflər olsun ki, dinimin hədiyyə ilə bağlı bu qədər mövzusu olduğu təqdirdə, hədiyyəni də sekulyar dünya bidden alıb və bizdən yaxşı istifadə edir, hədiyyə mövzusunda da bizdən qabaqqadırlar. Sanki

üstünlük verirsə, ictimai məsələlərdə prinsipial olmayı tövsiyə edir. Təessüflər olsun ki, biz şəxsi, məşət mövzulu məsələlərdə güzəşt etməməkdə israr edirik, amma prinsipial mövzular olanda güzəştli davranışlığı üstün tuturuq.

**Hədiyyənin formaları**

**Həzərət Əli (ə) buyurur:** "Ən gözəl səxavətlilik - qüdrətli olduğun halda güzəşt etməkdir. Güclünün güzəşt etməsi hədiyyədir. Bir aciz insanın naçar vəziyyətdə qalanda digərini bağışlaması, çərəsizlikdən, qorxundan güzəşt etməsi səxavətlilik deyil. Amma bir adam gücű, iqtidarı olduğu halda keçə, bağıslasla, bu, ən böyük hədiyyə olar.

**Dinimizin nəzərində hədiyyə**

hormonlarının təsirindən, nəyi sehv başa düşməkdən, nəyə fərqli bucaqdan baxmaqdan yerində olmayan bir söz deyə bilər. Biz hər kəs yanlış etmək, sehv etmək haqqını tənəmaliyiq. Yeri gələndə, dinimin yanaşmasına görə, birinin xətasını yetmiş dəfə yaxşı yere yozmaliyiq, onun dərhal xəta olmasının sübut etməyə çalışmalıyiq.

**Aileyə işlərində yardım etmək də hədiyyədir**

Bir gün Həzərət Rəsulallah (s) bir kişidən soruşur ki, bu gün orucsan? Deyir ki, xeyr. Soruşur ki, xəstəni ziyarət etmişən? Deyir ki, xeyr. Soruşur bir rəhmətə gedən dəfnində iştirak

etmişən? O deyir ki, xeyr. Miskinə təm vermişən? Deyir ki, xeyr.

Peyğəmbərimiz (s) ona buyurur ki, evinə təref get və ev işlərində əhli-əyalına kömək et ki, bu, özü bir sədəqədir.

Evda aileyə kömək etmək, ev işlərində yardımçı olmaq - İslamin nəzərində sədəqə əvəzedicisidir. Bəzi hallarda evdə aileyə dəstək olmaqdan daha böyük, onlara real ne hədiyyə ola bilər ki? Bu da o situasiyalarandandır ki, çox təessüflər olsun ki, İslam bunu bəyənse də, bizim ürfümüz ona yanlış yanışır. Təessüflər olsun ki, bəzən xasiyyətlər, ənənələr hətta İslami üstələyə bilir. Biz baxmalyiq ki, bu mövzuda Allahan razılığı nədir?

Ailedə kişinin ail işlərinə kömək etməsi gözəl bir işdir, sədəqə qədər dəyərlidir.

Mövzumuzun əvvəline qaytsaq, deyə bilərik ki, qırxgənlük mənəvi islahi proqramı məhz bu kimi mövzulara diqqət etməkdən keçir. Elə deyil ki, qırx gün bitəndən sonra ixlas əmələ gələcək, elə də deyil ki, bəlli ixlas dərəcəsini tutub, onunla gediləcək. Əksinə, bu qırx gənlükdə hər gün ixlasımızı artıracaq. İxlasımızın artması isə mehz Allahın razılığına səbəb olan bu kimi işləri həyatə keçirməklə baş tutacaq. Hətta bir gün mümkünür ki, təzədən yixiləcəq, amma ayağa qalxıb yenidən davam edəcəyik. Niyə yixildigimiz üstündə qalmayacayıq.

**Allahdan istəyimiz budur ki, bu mənəvi dönmədə hallarımıza nəzər salsın.**

**Allahım, bizlərə münasibətlərimizdə mehriban olmayı nəsib et!**

**Allahım, bizi Sənə yaxınlaşdırın əməlləri həyatə keçirməyi bize nəsib et!**

**Allahım, aqibətlərimizi xeyr et! Amin!**



# ÜSAVAT

## Son səhifə

N 165 (7054) 3 avqust 2018



### Naviqatora inanan sürücü gölə düşdü

**K**anadanın Ontario ştatında yaşayan qadın naviqatorun "sözünlə" qulaq aslığı üçün gölə düşüb. Lenta.ru saytının xəbərinə görə, adı açıqlanmayan qadının gözleri pis gördüyü üçün naviqatorun qeyd etdiyi döngəni görə bilməyib və daha sonrakı deyilənlər əsasında isə gölə düşüb.

Gölə düşən kimi qadın maşının pəncərəsini açıb və oradan çətinliklə də olsa su üzüne çıxa bilib. Polislərin bildirdiyinə görə, həmin gün suyun temperaturu 5 dərəcədən yüksək olmayıb. 23 yaşlı xanım sürücü isə sahilədək 30 metr üzüb və daha sonra ayaqla ən yaxınlaşdırıcı hotelə gedib. Qadının səhhəti barədə hər hansı məlumat yoxdur.

2016-ci ilin martında da iki israilli əsgər naviqasiyanın səhvi ucbatından qaçqın düşərgəsinə düşmüşdülər. Onların maşını qaçqınlar tərəfindən güllənmiş və nəticədə əsgərlərdən biri dünyasını dəyişmişdi.

### Bu da ninza kostyumlu ögrü

**N**inza kostyumunu geyinən ögrü Amerikanın Ankoric səhərindəki komikslər dükənində uğurlu edib. Bu barədə lenta.ru saytı KTVA CBS telekanalına istinadən xəbər verib. Qarət şənbə gecəsi baş verib. Naməlum şəxs bağılı mağazaya girib, zalları ələk-vələk edib və piştədakı oyuncaqlardan biriňi uğurlayaraq qaçıb.

Mart ayında xəbər yayılmışdı ki, Yaponiyada turizmin inkişafı üçün altı hərbçi-ninza kirayələyəcək. Onların səlahiyyətlərinə tibbi tədbirlər, akrobatik tryukları izləmək daxil idi.

## Uşaqları istədi, 40 kilo ariqladı

**I**ngilis Klar Alsop adlı qadın uşaqlarının xətrinə 70 kilo ariqlayıb. O, bununla həyatında yeni bir sehife açıb.

İngiltərənin Rotherham şəhərində yaşayan 31 yaşılı qadın 2011-ci ilin yanvar ayında pəhrizə başlayıb. Bir il ərzində isə 134 kilodan 70-e enməyi bacarıb. Qadını belə addım atmağa vadar edən səbəb isə iki uşağı olub. Klarin dediyine görə, 40 yaşına çatanda bundan daha ağır olacağının düşübü: "Dedim, bəs onda mən onlara ortaq heç nə edə bilməyəcəm axı? İndi uşaqlarımi uzaqdan seyr etmək əvəzinə, onlarla hər cür oyunlar



dünyada "ən prinsipial və fədakar ana" pəhrizi olaraq tərixə düşüb.

Bu ariqlama hekayəsi



### Mesajlarının çoxluğu sənin etikasız olduğunu göstərir?

**I**nqiltərədəki Winnipeq Universitetinin araşdırmasına görə, cib telefonu ilə mesajlaşmanın insanlar arasında mübahidələrə pis təsir edir. Belə ki, mesaja önmə verən şəxslərdə özüne arxayınlıq hissi azalır, lükse daha həris olurlar.

Araşdırma Winnipeq Universitetinin psixologiya fakültəsində oxuyan 2300 tələbədən alınan rəylər üç il boyunca yüzülib. Araşdırma nəticəsində ən çox mesajlaşan gənclərin çox sürtüli və səthi düşündüyü ortaya çıxıb. Bundan başqa, tez-tez mesajlaşan gənclərin əxlaqi, estetik və ruhsal məqsədlərə az, imic və varlılığı isə çox dəyər verdilər.

Araşdırma görə, gündə 100-dən artıq mesaj yazan adam 50 və daha az mesaj göndərənlərə müqayisədə etik dəyərlərə, yaşam principinə 30 faiz daha az önəm verir. Bundan başqa, cib telefonu ilə mesajlaşan tələbələrin azlıq qruplara münasibətdə daha dözdünsüz olduğu üzə çıxıb.



**QOÇ - Avqustuñ** ən dəyərli günlərindən birini yaşayacaqsınız. Atlığıñız addımlar ətrafdə sizə qarşı böyük rəğbət yaradacaq. Amma unutmayın ki, gün boyu mənfi enerjili Ay bütçünzə qərar tutacaq.



**BUĞA - Astroloji göstəricilər** düşərli bir gün yaşayacağınızı bəyan edir. Ətrafinizdə hər şey gözəl olacaq. Amma vaxt təpib müqəddəs ziyyətgahlarına da baş çekməyə çalışın.



**ƏKİZLƏR - Hansısa xoşgelməzlik** haqqında düşünməyə dəyməz. Çünkü ulduzların düzülməsini əksər saatlarını xoş ovqatda keçirəcəyini bildirir. Təze xəbərlər və pul da gözlənilir.



**XƏRÇƏNG - Yeni simalarla rastlaşma** ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdırığınız adamların bir çoxu mövəud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, bu na hazır olun.



**ŞİR - Texminən saat 13-ə qədər** ümumi əhvalinizdə gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahi yaddan çıxarmayın.



**QIZ - Qərarlarınızda qatiyyəti olmasanız,** qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən behrelenin.



**TƏRƏZİ - Yaxşı olar ki,** vaxtinizi bütünlük lə istirahətə həsr edəsiniz. Çünkü hesablama fealiyyətdə passivliyin hökm sürəcəyini göstərir. Qonaq getməyə, əylənməyə səy göstərin, hündür yere çıxmayı.



**ƏQRƏB - Aılə-sevgi** münasibətlərində bütün proseslər ürəyinizce olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.



**OXATAN - Hiss olunur ki,** ətrafinizdə olanların əksəriyyəti fikirlərinizə qarışdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.



**ÖĞLAQ - O qədər də səmərəli** təqvim deyil. Bir tərəfdən cəhdlerinizin boşça çıxmazı, digər tərəfdənse səhhətinizle bağlı problemlərin baş qaldırması əsəblerinize mənfi təsir göstərə bilər.



**SUTÖKƏN - Bəxtinizdə müəyyən** qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çilçinliqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqə seçin.



**BALIQLAR - Həddindən** ziyadə mehsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdırıb biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə, müttəfiqlərinizi itirəcəksiniz.



**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

### Pinqvinlər üçün yeraltı keçid



**Y**eni Zelandiyanın Oamaru şəhərində pinqvinlər üçün yeraltı keçid tikilib. Bu barədə "Seeker" nəşri xəbər yayıb. Hər səhər kiçik pinqvinlər okean sahilinə gedir, orada bütün günlərini keçirir, axşam isə öz yuvalarına qayıdırılar.

Yeraltı keçid yolda quşların maşın altında qalma riskini minimuma endirir. Bundan başqa, bu, onları turistlərə görə narahatlılıqdan da qoruyur. Avstraliya və Yeni Zelandiyadakı kiçik pinqvinlər pinqvinlərin kiçikboylu növü sayılır. Onların uzunluğu 30-40 santimetrdən hündür deyil.

**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi: Rauf ARIFOĞLU**  
**Baş redaktorun birinci müavini:**  
**Azər AYXAN**

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

**e-mail adres: yenimusavat@mail.ru**

**Ünvan: Bakı şəhəri,**  
**R.Rüstəmov küçəsi**  
**2528-cı mahallə ev 44/d**  
**Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

**Redaktor:**  
**Zahid SƏFƏROĞLU**

Lisenziya N: B 114  
SAYI: 5.100